

Istifadəçi Təlimatı

Nokia Lumia 520

NOKIA

Hey...

Bu hələ tam təlimat deyil, telefonunda...

Telefonunuzda istifadəçi təlimatı var – o, həmişə sizinlədir və ondan istənilən vaxt faydalanmaq olar. Başlama ekranında sola sürüşdürün və  **Nokia Care** vurun.

www.youtube.com/NokiaSupportVideos ünvanında videolara baxın.

Nokia Xidmət şərtləri və Məxfilik siyasəti haqqında məlumat üçün www.nokia.com/privacy ünvanına daxil olun.

Istifadəçi Təlimatı

Nokia Lumia 520

Mündəricat

Təhlükəsizlik	5	Məsajlar	54
İlk addımlar	7	E-poçt	58
Düymələr və hissələr	7	Kamera	64
Geri, axtarış və başlama düyməsi	7	Kameranın əsasları	64
Antena yerləri	8	Pəşəkar fotoqrafiya	68
SIM kartı daxil etmək	8	Şəkillər və videolar	70
Yaddaş kartını daxil etmək	10	Xəritələr və naviqasiya	75
SIM və yaddaş kartını çıxartmaq	12	Məkan xidmətlərini aktivləşdirmək	75
Telefonu doldurmaq	14	HERE Drive-ı Mağazadan yükləmək	75
İlk dəfə işə salmaq	15	HERE Maps	75
Düymələri və ekranı kilidləmək	18	Mövqe təyini üsulları	81
Qulaqlığı qoşmaq	19	İnternet	82
Səs səviyyəsini dəyişmək	20	İnternet qoşulmalarını təyin etmək	82
Telefonunuzda göstərilən nişanlar	20	Kompüterə vebə qoşmaq	82
Əsaslar	22	Veb-brauzer	83
Telefonunuzla tanış olun	22	İnternetdə axtarış etmək	84
Telefonu fərdiləşdirmək	27	Bütün İnternet bağlantılarını bağlamaq	85
Ekran təsvirini çəkmək	32	Əyləncə	86
Batareya müddətini uzatmaq	33	Baxmaq və dinləmək	86
Məlumat rouminqi xərclərinə qənaət	35	FM radio	86
Mətni yazmaq	35	Nokia Musiqi	87
Kodları və ya mətni skan edin	39	Musiqinin və videoların telefon və	
Saat	39	kompyuter arasında sinxronlaşdırması	89
SkyDrive	41	Oyunlar	90
Nokia hesabı	42	Ofis	92
Mağaza	43	Microsoft Office Mobile	92
Əlaqələr və mesajlaşma	46	Qeyd yazmaq	95
Zənglər	46	Başqa bir cihazda sənədə davam etmək	95
Əlaqələr	49	Təqvim	96
Sosial şəbəkələr	52	Hesablama etmək	97

İş telefonundan istifadə	97
Biznes istifadəçilər üçün məsləhətlər	98
Telefonu idarəetmə və qoşulma imkanı	100
Telefonu yeni saxlamaq	100
Wi-Fi	101
Bluetooth	102
Yaddaş və saxlama	104
Telefon və kompüter arasında məzmun köçürmək	105
Təhlükəsizlik	106
Pul kisəsi	107
Giriş kodları	109
Nasazlıqların aradan qaldırılması və dəstək	111
Məhsul və təhlükəsizlik məlumatı	112

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağı, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırma və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla uyğun gələ bilər. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



ŞÜŞƏ HİSSƏLƏR

Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü təsirə məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınırsa, şüşə hissələrinə toxunmayın və ya sınımış şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə qədər cihazdan istifadə etməyin.



EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı olun.



SAR

Bu cihaz normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədənə ən azı 1,5 santimetr (5/8 düym) məsafədə olduqda RF təsirinə dair təlimatlara cavab verir. Xüsusi maksimal SAR qiymətlərini bu istifadəçi təlimatlarının Sertifikatlaşma Məlumatı (SAR) bölməsində tapa bilərsiniz. Əlavə məlumat üçün www.sar-tick.com ünvanına daxil olun.

Üstünüzdə gəzdirmək üçün kəmə qışqacı və ya başqa formada cihaz saxlayıcısından istifadə edirsinizsə, onların tərkibində metal olmamalı və bədəninizdən ən azı yuxarıda göstərilən məsafədə uzaq olmalıdır. Nəzərə alın ki, mobil cihazlar hətta səs zəngi etmədikdə belə şüa ötürə bilər.


İlk addımlar

İlkin xüsusiyyətlərlə tanış olun və qısa müddətə telefonu işlək vəziyyətə gətirin.

Düymələr və hissələr

Yeni telefonunuzun düymə və hissələrini kəşf edin.

- 1 Qulaqlıqlar və dinamiklər üçün konnektor (3,5 mm)
- 2 Qulaqlıq
- 3 Səs səviyyəsi düymələri
- 4 İşəsalma/Kilid düyməsi
- 5 Kamera düyməsi
- 6 Geri düyməsi
- 7 Başlanğıc düyməsi
- 8 Axtarış düyməsi
- 9 Mikro-USB konnektoru
- 10 Mikrofon
- 11 Kamera obyektivləri
- 12 Dinamik



Geri, axtarış və başlama düyməsi

Geri, başlama və axtarış düymələri telefonunuzda naviqasiya etməyə kömək edir.

- Açıq proqramlar arasında keçid etmək üçün  vurub saxlayın, sola və ya sağa vurun və istədiyiniz proqramı seçin.

- Əvvəlki ekrana geri qayıtmaq üçün ← vurun. Telefonunuz son dəfə kilidləndikdən sonra daxil olduğunuz proqramları və veb-saytları xatırlayır.
- Başlangıç ekranına daxil olmaq üçün  basın. Daxil olduğunuz proqram arxa planda açıq qalır.
- Telefonunuzu səsizlə idarə etmək üçün  basıb saxlayın və səs əmrini deyın.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.


- İnternetdə axtarış etmək üçün  basın.

Antena yerləri

Optimal faydalanmaq üçün telefonunuzda antenaların harada yerləşdiyini öyrənin.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Antena sahələri işarələnib.




SIM kartı daxil etmək

SIM kartınızı telefona necə daxil etməyi öyrənmək üçün oxuyun.

- ! **Mühüm:** Bu cihaz yalnız mini-UICC SIM kart ilə (həmçinin mikro-SIM kart kimi də tanınır) istifadə üçün nəzərdə tutulub. Mikro-SIM kart standart SIM kartdan kiçikdir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
- ! **Qeyd:** Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.


Telefonun sönlük olduğunu yoxlayın.

1. Telefonun yuxarı küncündə işarə barmağınızı ekranın çərçivəsi və arxa qapaq arasında dəliyə qoyun. Arxa qapağın mərkəzindən basın və yuxarı qarmaqları boşaltmaq üçün əyin. Qapağı çıxarın.




İti alətlərdən istifadə etməyin, onlar ekranı zədələyə bilər.

2. Əgər batareya telefondadırsa, onu qaldırın.




3. SIM kart yerinə tam daxil olana qədər onu SIM kart oyuğuna salın. Kontakt sahəsinin üzə aşağı olmasını təmin edin.



4. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.



5. Arxa qapağın aşağı küncünü telefonun aşağı küncünə tərəf basın. Düymə olan kənar əvvəlcə daxil edilir.



6. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın. Qapağı taxarkən düymələri basmayın.

Yaddaş kartını daxil etmək

Yaddaş kartını telefona necə daxil etməyi öyrənin.


Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.



Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaş kartlarını dəstəkləyir.


Telefonun sönülü olduğunu yoxlayın.

1. Telefonun yuxarı küncündə işarə barmağınızı ekranın çərçivəsi və arxa qapaq arasında dəliyə qoyun. Arxa qapağın mərkəzindən basın və yuxarı qarmaqları boşaltmaq üçün əyin. Arxa qapağı çıxarın.




İti alətlərdən istifadə etməyin, onlar ekranı zədələyə bilər.

2. Əgər batareya telefondadırsa, onu qaldırın.




3. Yaddaş kartı yerində kilidlənə qədər onu yaddaş kartının oyuğuna salın.



4. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.



5. Arxa qapağın aşağı küncünü telefonun aşağı küncünə tərəf basın. Düymə olan kənar əvvəlcə daxil edilir.




6. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın. Qapağı taxarkən düymələri basmayın.

SIM və yaddaş kartını çıxartmaq

Yeni SIM kart və ya yaddaş kartı almısınız? Əvvəlki kartı telefondan necə çıxartmağı öyrənin.


Telefonunuz söndürülmüş olmalıdır.

1. Telefonun yuxarı küncündə işarə barmağınızı ekranın çərçivəsi və arxa qapaq arasında dəliyə qoyun. Arxa qapağın mərkəzindən basın və yuxarı qarmaqları boşaltmaq üçün əyin. Arxa qapağı çıxarın.




İti alətlərdən istifadə etməyin, onlar ekranı zədələyə bilər.


2. Əgər batareya telefondadırsa, onu qaldırın.



3. SIM kartı yuvaya itələyib sonra çəkin.




4. Yaddaş kartını çıxartmaq üçün onu yuvadan çəkin.



5. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.



6. Arxa qapağın aşağı küncünü telefonun aşağı küncünə tərəf basın. Düymə olan kənar əvvəlcə daxil edilir.



7. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın. Qapağı taxarkən düymələri basmayın.

Telefonu doldurmaq


Telefonu necə doldurmayı öyrənin.

Telefonu USB adapteri ilə doldurmaq


Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırılmazdan əvvəl onu yenidən doldurmalı ola bilərsiniz.

Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin.

1. Adapteri divardakı enerji mənbəyinə taxın və adapterin kabelinin mikro-USB sonluğunu telefona qoşun.



2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.



Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma zamanı istifadə edə bilərsiniz.

Tamamilə boş batareyanı doldurmağa başladığınızda ekran oyanana kimi başla düyməsi  yanıb-sönür və doldurulma gedişatı göstərilir.

Batareya tam boşaldıqda, telefondan istifadə etməyiniz onun 20 dəqiqəyə qədər doldurulması lazım gələ bilər. Doldurulma göstəricisi bu dəfə göstərməyə bilər.

★ **İşarə:** Divar rozetkəsi olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə bilər.

Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə USB kabelini telefondan, sonra kompüterdən çıxardın.

Batareya dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa, batareyanı dəyişin.

Batareya

Batareyanızın qayğısına qalın, o, telefonunuzun həyat enerjisidir.

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu telefon üçün nəzərdə tutulmuş adapterlərdən istifadə edin. Həmçinin telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən (daxil edilib) istifadə edə bilərsiniz.

İlk dəfə işə salmaq


Yeni telefonunuzdan necə istifadə etməyi öyrənin.

Yeni telefonunuza əla funksiyalar daxildir və onlar telefonu ilk dəfə işə saldığınızda quraşdırılacaq. Telefonunuzun hazır olması üçün bir neçə dəqiqə gözləyin.

Telefonu yandırmaq


Hazırsınız? Telefonunuzu yandırın və onu kəşf etməyə başlayın.

Telefon titrəyəne kimi işəsalma düyməsini basıb saxlayın.



Telefonu söndürmək

İşəsalma düyməsini basıb saxlayın və kilid ekranını aşağı çəkin.



Microsoft hesabı

Microsoft hesabı kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə bütün Microsoft xidmətlərinə daxil ola bilərsiniz. Eyni istifadəçi adı və parolundan Xbox-da da istifadə edə bilərsiniz.

Microsoft hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:


- Mağazadan məzmun yükləyin.
- Əlaqələrin ehtiyat nüsxəsini çıxardın.
- Şəkilləri və sənədləri yükləyin, saxlayın və paylaşın.
- Telefonun SkyDrive-da ehtiyat nüsxəsini çıxardın.
- Xbox oyunları oynayın.

- Avatar və oyun nailiyyətlərinizi telefonunuzda baxın və telefonda oyun oynadıqda onları artırın.
- Find My Phone xüsusiyyəti ilə telefonunuzu izləyin və itmiş telefonu bloklayın.
- Əlaqələr mərkəzində sosial şəbəkə xidmətlərindən yeniliklər əldə edin.

Microsoft hesabı və xidmətləri haqqında ətraflı öyrənmək üçün www.windowsphone.com ünvanına daxil olun.

Microsoft hesabını yaratmaq

Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın.



Microsoft hesabı yaratmaq üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. İnternetə qoşula bilmirsinizsə, hesabı daha sonra da yarada bilərsiniz.


1. Telefona SIM kartını daxil edərək onu yandırın.
2. Telefonu quraşdırmaq üçün ekranda görünən təlimatlara əməl edin.
3. Microsoft hesabını yaradın və ya mövcud istifadəçi adı və parolu ilə daxil olun.

İlkin quraşdırma zamanı təcili yardım zəngi etmək üçün vurun: **Fövqəladə zəng**

Microsoft hesabını daha sonra yaratmaq üçün telefonunuzdan Microsoft proqramı və ya xidmətini açın. Yaxud başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin** vurun. Hesabınızı İnternetdə yaratmaq və ya parolunuzu sıfırlamaq üçün www.live.com ünvanına daxil olun.

Əlaqələri köçürmək

Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi və mətn mesajlarınızı köhnə telefonunuzdan asan köçürmək üçün Məlumatlarımızı köçür proqramından istifadə edin.



- ★ **İşarə:** Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindədirsə yaxud əlaqələrinizin nüsxəsini artıq Windows Live-da çıxarmısınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil, telefonun yaddaşında saxlanmalıdır. Proqram bütün telefon modellərini dəstəkləməyə bilər.


1. Köhnə telefonunuzda Bluetooth-u yandırın.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun:  **Məlumatlarımı köçür.**
3. **davam et** vurun və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən göstərişlərə əməl edin.

Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün göstərilməyə bilər.

Düymələri və ekranı kilidləmək


Telefonunuz cibinizdə və ya çantanızda olduqda təsadüfən zəng edilməsinin qarşısını almaq istəyirsiniz?

İşəsalma düyməsinə basın.



Düymələrin və ekranın kilidini açın.

İşəsalma düyməsini basın və ekran kilidini yuxarı çəkin.




Düymələr və ekranın avtomatik kilidlənməsini təyin edin.

Başlanğıc ekranında sola vurub  **Parametrlər** > **Kilid ekranı** > **Ekran işində fasilə** vurun və düymə və ekranın avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.

Qulaqlığı qoşmaq

Sevimli musiqinizdən zövq alın və ya zəng zamanı əllərinizdən istifadə edin.

Telefonunuza qulaqlığı qoşun.




Signal yaradan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Səs səviyyəsini dəyişmək

Səs-küylü mühitlərdə telefonun zəngini eşitməkdə çətinlik çəkirsiniz yaxud zənglər çox gürdür? Səs səviyyəsini istəyinizə görə dəyişə bilərsiniz.

Səs düymələrindən istifadə edin.



Səs səviyyəsi düymələri bütün səslərə, həmçinin signal və xatırladıcılara nəzarət edir.

- ★ **İşarə:**Səs səviyyəsini dəyişdikdə telefonu titrəmə, səsiz və ya normal rejimə də dəyişmək olar. Ekranın yuxarisında səs səviyyəsinə nəzarət panelində vurun 🔊, 🔇 və ya 🔊.

Telefonunuzda göstərilən nişanlar

Ekranın yuxarisindəki vəziyyət zolağı sizə cari vaxtı, batareya və signal gücü və sairə haqqında məlumat verir.

- ★ **İşarə:**Gizli nişanlara baxmaq üçün vəziyyət zolağına vurun.

📶 Signal gücü

-  Batareya gücünün səviyyəsi
-  Batareya doldurulur.
-  Batareyaya qənaət rejimi aktivdir.
-  Zəngləriniz digər nömrəyə və ya səsli poçtunuza yönəldilir.
-  Telefonunuzda SIM kart yoxdur.
-  SIM kartınız kilidlənib.
-  Telefonunuza Bluetooth cihazı qoşulub.
-  Wi-Fi qoşulması mövcuddur.
-  Wi-Fi qoşulması aktivdir.
-  Proqram və ya xidmət yeriniz haqda məlumatdan istifadə edir.
-  Telefonunuz rouminqdədir və daxili mobil şəbəkəyinizdə deyil.
-  Titrəmə rejimi aktivdir.
-  Uçuş rejimi aktivdir.
-  Səssiz rejim aktivdir.


Hazırda qoşulduğunuz mobil şəbəkənin növü bir hərflə, bir neçə hərflə yaxud hərflər və rəqəmlərin qarışığı ilə göstərilə bilər. Məsələn, şəbəkə xidməti təminatçınızdan asılı olaraq 3G.

Nişanlar sizin region və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq fərqlənə bilər.

Yeni telefonunuzdan maksimum şəkildə istifadə etməyi öyrənin.

Telefonunuzla tanış olun

Telefonunuzun iki görünüşü var və sizi nə baş verdiyinə dair məlumatlandırır.



Başlama ekranı və proqramlar menyusuna keçmək üçün sola və ya sağa sürüşdürün.

Başlama ekranı: Animasiyalı və canlı lövhələr cavabsız zəngləri və alınmış mesajları, ən son xəbərləri və hava proqnozlarını və s. göstərir.

Siz lövhəciklərin ölçüsünü dəyişə və onları yenidən təşkil edə, əlaqələri, proqramları, axınları, poçt qutularını, veb-saytları və digər istədiyiniz elementləri bura daxil edə bilərsiniz. Daxil edilmiş əlaqələrin yeniləmələri lövhəcikdə göstərilir və siz onların detallarına birbaşa başlama ekranında baxa bilərsiniz.

Proqramlar menyusunu: Bütün proqramlarınız burada səliqə düzülüb.


Çoxlu proqramınız var? Axtarış etmək üçün  vurun.

★ **İşarə:** Siz həmçinin proqramın daxilində də axtarış edə bilərsiniz, məsələn, Mağaza.


Görünüşlər arasında keçid

Əgər başlama ekranında istədiyiniz proqramlarınızdan bəziləri yoxdursa, onları proqramlar menyusunda tapa bilərsiniz.

Görünüşlər arasında keçmək üçün sadəcə sola və ya sağa sürüşdürün.



- ★ **İşarə:** Müxtəlif tapşırıqları icra edirsinizsə, onlar arasında keçid etmək olduqca asandır. ← basıb saxlayın, istədiyiniz proqrama tərəf sürüşdürüb proqramın üzərinə vurun. Bəzi proqramlar arxa planda işlədikdə burada görünməyə bilər. Onlara baxmaq üçün proqramlar menyusuna daxil olun,  **Parametrlər** vurun, sola sürüşdürün və **Fon tapşırıqları** vurun.




Toxunuş ekranından istifadə

Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.

1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.
2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.

- ★ **İşarə:** Hətta əlcəklərinizi geyinərək telefonunuzdan istifadə edə bilərsiniz. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **display+toxunuş** vurun. **toxunuş** üzərinə sürüşdürərək **Toxunuş həssaslığı** parametrlərini **Yüksək** kimi təyin edin.

- ★ **Nümunə:** Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun. Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və müvafiq seçimi edin.




Elementi çəkmək üçün ona vurub saxlayın

Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayın və barmağınızı ekranda sürüşdürün.




Sürüşdürmə

Barmağınızı ekrana qoyun və onu arzu edilən istiqamətdə sürüşdürün.




- ★ **Nümunə:** Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif görünüşlərə keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə nəzərdən keçirmək üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin və çəkin. Sürüşdürməni dayandırmaq üçün ekrana vurun.



Böyütmək və ya kiçiltmək

İki barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq barmaqlarınızı bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.



! Mühüm: Ekranın cızılmasının qarşısını alın.

Telefondan rahatlıqla istifadə etmək

Kiçik mətn və ya tutqun şəkillərlə mübarizə aparırsınız? Şriftləri böyüdün və ekrana baxışı asanlaşdırın. Telefonunuzdan teleks cihazı (TTY/TDD) ilə birlikdə istifadə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun.
2. Vurun: **Giriş asanlığı**.

Şrift ölçüsünü dəyişmək


Mətn ölçüsü sürüşdürücüsünü çəkin.

Yüksək kontrastı aktivləşdirmək

Yüksək kəskinlik seçimini **Aktiv** ☒ kimi dəyişin.

Ekranı böyütmək

Ekran böyüdücüsü seçimini **Aktiv** ☒ olaraq təyin edin və iki barmağınızla ekrana iki dəfə vurun. Böyüdücüdən istifadə edərkən ekranda hərəkət etmək üçün iki barmağınızdan istifadə edin. Böyütməni dayandırmaq üçün iki barmağınızla ekrana iki dəfə vurun.



Telefondan TTY/TDD ilə istifadə etmək

TTY/TDD rejimi seçimini **Dolu** kimi dəyişin.

Mövcud TTY/TDD rejimləri şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

Telefondan uçuş rejimində istifadə

Zəng etmək və ya zəng qəbul etmək istəmədiyiniz yerlərdə uçuş rejimini aktivləşdirsəniz belə, musiqi, videolar və oflayn oyunlara daxil ola bilərsiniz.

Uçuş rejimi mobil şəbəkə ilə bağlantıları bağlayır və telefonunuzun simsiz funksiyalarını söndürür. Verilmiş təlimatlara və təhlükəsizlik tələblərinə (məsələn, təyyarədə) və müvafiq qanunlara və qaydalara əməl edin. İcazə verildikdə, siz Wi-Fi şəbəkəsinə qoşula, məsələn, İnternetə baxa və ya uçuş rejimində Bluetooth-u yandıra bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər > Uçuş rejimi** vurun.
2. **Status** seçimini **Aktiv**  kimi dəyişin.

Səs ilə telefonu idarə etmək

Əlləriniz doludur və telefondan istifadə etməlisiniz? Siz zəng etmək, mətn mesajı yazmaq, vebə axtarmaq və ya proqramı açmaq üçün öz səsinizdən istifadə edə bilərsiniz.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

1.  düyməsini basıb saxlayın.
2. Üzünüzə telefona səs əmrini söyləyin.

★ **Nümunə:** Qrafikinizi yoxlamaq üçün **Open calendar** söyləyin.

Telefonu fərdiləşdirmək

Başlanğıc ekranını necə fərdiləşdirməyi və zəng melodiyalarını dəyişdirməyi öyrənin.



Başlangıç ekranını fərdiləşdirmək

Ən çox istifadə etdiyiniz proqramları başlangıç ekranında görmək istəyirsiniz? Sevimli proqramlarınızı, veb-saytları və sairəni başlama ekranına əlavə edə və ya lövhəciklərin istədiyiniz kimi ölçüsünü dəyişə bilərsiniz.

1. Proqramı əlavə etmək üçün sola vuraraq proqramlar menyusuna keçin.
2. Proqrama vurub saxlayın və sonra **Başlangıca daxil et** seçiminə vurun.

Əlaqəni əlavə etmək

Əlaqələr vurun, əlaqəyə vurub saxlayın və sonra **Başlangıca daxil et** vurun.

Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir və siz onlara birbaşa olaraq başlama ekranından zəng edə bilərsiniz.

Veb-saytı əlavə etmək

Veb-sayta daxil olun və **...** > **Başlangıca daxil et** vurun.

Lövhəciyin yerini dəyişmək


Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.



Lövhəciyi silmək və ya ölçüsünü dəyişmək

Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.

Lövhəciklər kiçik, orta və ya böyük ölçülü ola bilər. Lövhəcik nə qədər böyük olarsa, bir o qədər çox məlumat göstərir.



Silmək üçün lövhəciyə vurub saxlayaraq ✕ vurun.

Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq

Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya nə isə başqa bir şey etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə verə bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri başlama ekranına əlavə edin.



1. Başlama ekranında sola sürüşdürün və  Parametrlər vurun.

2. Vurun: **Uşaq otağı**.

3. Uşaqların istifadə edəcəyi məzmunu seçin. Həmçinin onların sizin başlama ekranınıza daxil olmalarının qarşısını almaq üçün parol da qoya bilərsiniz.

★ **İşarə:** Uşaqlara öz ekranlarını necə fərdiləşdirə biləcəklərini göstərin. Məsələn, arxa plan şəklini dəyişmək üçün **Fərdiləşdir** seçiminə vurun. Başlama ekranında siz normal qaydada lövhəciklərin yerini və ölçüsünü dəyişə bilərsiniz.

★ **İşarə:** Uşaqlara proqramdaxili satınalmalar etməyə, məsələn, oyun xalları almağa icazə vermək üçün Pul kisəsi PIN kodunu seçin. Hər dəfə satın alıqda Pul kisəsi PIN kodunu daxil etmək tələb olunur. Pul kisəsi PIN kodunu təyin etmək üçün başlama ekranında sola sürüşdürün və  **Pul kisəsi** > ●●● > **Parametrlər+PIN** vurun. Bəzi satınalmalar bütün yaşlar üçün mümkün olmaya bilər.

Öz başlama ekranınıza daxil olmaq

İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarı sürüşdürün. Parol təyin etməsənizsə, onu daxil edin.

Uşağın başlama ekranını geri qayıtmaq

Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı sürüşdürün.

Uşağın başlama ekranını söndürmək

Öz başlama ekranınızda sola vurub  **Parametrlər** seçiminə vurun və **Uşaq otağı** seçimini **Qeyri-aktiv**  olaraq təyin edin.

Mövzunu dəyişdirmək

Siz ekran rənglərini zövqünüzə və əhvalınıza görə dəyişə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Mövzu** vurun.


2. **Fon** və ya **Vurğulama rəngi** vurun.

Rəng profilini dəyişmək

Ekranın dolğunluğunu və rəng temperaturunu tənzimləmək üçün  **Parametrlər** > **display+toxunuş** > **Lumia rəng profili** > **tənzimlə** vurun.

Kilid ekranını fərdiləşdirmək

Kilid ekranınızın özünəməxsus görünməsini istəyirsiniz? Məsələn, fona öz şəklinizi əlavə edə bilərsiniz.



Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Kilid ekranı** vurun.

- ★ **İşarə:** Siz kilid ekranında hansı proqram bildirişlərini, məsələn, cavabsız zəng və ya yeni mesajları görməyi seçə bilərsiniz. Sadəcə olaraq bildiriş zolağına vurun və əlavə etmək istədiyiniz proqramı seçin.

Fon şəklini dəyişmək

Şekli dəyişdir vurun, şəkli seçin, yerləşməsi üçün onu nizamlayın və vurun.

- ★ **İşarə:** Eləcə də, kilid ekranınızda Bing-dən şəkillərin dəyişməsinə seçə bilərsiniz. **Fon** seçimini **Bing** kimi dəyişin.

Musiqi səsləndikdə ifaçını göstər

Musiqi ifa olunarkən ifaçını göstər seçimini Aktiv kimi dəyişin.

Telefonun melodiyalarını fərdiləşdirmək

Siz telefonunuz üçün ən yaxşı melodiyaları seçə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Zəng melodiyaları+səsər** vurun.
2. Dəyişmək istədiyiniz zəng melodiyası və ya siqnalı və melodiyayı seçin.

Kompüterinizdən telefona yeni zəng melodiyaları əlavə etmək

SB kabeli ilə telefonunuzu kompüterə qoşun və kompüterinizin fayl menecerindən istifadə edərək istədiyiniz mahnını telefonun zəng melodiyası qovluğuna köçürün.

Mahnını zəng melodiyası kimi qurmaq üçün **Zəng melodiyaları+səsər** görünüşündə **Zəng melodiyası** vurun və **Fərdi** menyusunda mahnını seçin.

Mahnı rəqəmsal hüquqların idarə edilməsi (DRM) ilə qorunmursa və həcmi 30 MB-dan azdırsa, onu zəng melodiyası kimi istifadə edə bilərsiniz.


- ★ **İşarə:** Öz unikal zəng melodiyanızı yaratmaq istəyirsiniz? **Mağaza** vurun və Zəng melodiyası yaradıcısı proqramını yükləyin.

Kompüterinizdə Windows Vista, Windows 7 və ya Windows 8 quraşdırılmış olmalıdır.

Telefonu səssiz etmək

Səssiz rejimi yandırdıqda bütün zəng melodiyaları və zəngli saatlar səssiz ediləcək. Bundan, məsələn, kinoteatrda və ya iclasda olarkən istifadə edin.

1. Ekranın yuxarisında səs səviyyəsini görmək üçün səs səviyyəsi düyməsini basıb  vurun.



Səssiz rejim  aktivdir. Telefonunuzu titrəməyə qoymusunuzsa, səssiz rejim əvəzinə titrəmə rejimi  aktivdir.

2. Telefonun titrəməsini istəyirsinizsə, başlanğıc ekranında sola sürüşdürün və  **Parametrlər > Zəng melodiyaları+səs** vuraraq **Titrəmə** seçimini **Aktiv**  edir.

Ekran təsvirini çəkmək

Başlanğıc ekranınızı fərdiləşdirməyi tamamlamısınız və əl işinizi paylaşmaq istəyirsiniz? Siz ekranın şəklini çək və onu dostlarınıza göndərə bilərsiniz.

1. İşəsalma düyməsini və başlama düyməsini  eyni vaxtda basıb saxlayın.



2. Vurun: **Şəkillər > Albomlar > Ani görüntülər.**

3. Göndərmək istədiyiniz ekran təsvirinə vurub saxlayın və **Paylaş...** vurun.

Batareya müddətini uzatmaq

Sizə lazım olan batareya müddətini əldə edərkən telefondan optimal şəkildə istifadə edin. Telefonunuzda enerjiyə qənaət etmək üçün bir sıra üsul var.

Enerjiyə qənaət etmək üçün:

Simsiz doldurulma	Həmişə batareyanı tamamilə doldurun.
Yalnız sizə lazım olan səsləri seçin	Lüzumsuz səsləri, məsələn, düymə basımı səslərini səssiz edin.
Naqilli qulaqlıqlardan istifadə edin	Dinamik əvəzinə naqilli qulaqlıqlardan istifadə edin.
Batareyaya qənaətdən istifadə edin	- Siz telefonu batareyanın doldurulma səviyyəsi aşağı olduqda avtomatik olaraq enerjiyə qənaət etməyə qura bilərsiniz. Batareyanın vəziyyətini yoxlamaq və batareyaya qənaət rejimini aktivləşdirmək üçün başlama ekranında sola sürüşdürüb Parametrlər > Batareya qənaəti vurun. - Telefonunuz batareyaya qənaət rejiminə keçdikdə digər proqramların hamısının parametrlərini dəyişmək mümkün olmaya bilər. - Batareya qənaət rejiminin nə vaxt aktivləşdirilməsini seçmək olar. Vurun: Təkmil.

Telefon ekran parametrlərini dəyişmək

- Ekranın qısa müddətdən sonra sönməsini təyin edin. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Kilid ekranı > Ekran işində fasilə** vurun.

Ekran aydınlığını azaltmaq

- Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Parlaqlıq** vurun. **Avtomatik tənzimlə-nin Qeyri-aktiv**  -a dəyişdiyinə əmin olun. **Səviyyə** parametrini **Zəif** və **Avtomatik tənzimlə** parametrini **Aktiv**  təyin edin.
- Batareya qənaəti aktiv olanda ekranın parlaqlığını azaltmaq üçün başlama ekranında sola çəkin,  **Parametrlər > display+toxunuş** vurun və **Batareya Qənaətinin aydınlığı** seçimini **Aktiv** kimi dəyişin.

Proqramların fonda icrasını dayandırın

- İstifadə etmədiyiniz bütün proqramları bağlayın. Proqramların əksəriyyətini bağlamaq üçün basın: .
- Bəzi proqramlar lüzumsuz olaraq arxa planda işləyir. Başlama ekranında sola sürüşdürün,  **Parametrlər** vurun, **Proqramlar** seçin və **Fon tapşırıqları** vurun. Bloklamaq istədiyiniz proqrama vurub **Blokla** vurun.

Seçim əsasında məkan xidmətlərindən istifadə edin

Əgər siz məkan xidmətlərini aktiv vəziyyətdə saxlamaq istəyirsinizsə, lakin qeydiyyat xidmətlərindən istifadə etmək istəmirsinizsə, sola çəkin və  **Parametrlər** vurun. **Proqramlar**-a keçin, **Əlaqələr** vurun və **Yerimdən istifadə et** seçimini **Qeyri-aktiv**  -a dəyişin.

Şəbəkə bağlantılarından seçim əsasında istifadə edin

- Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt qutusunda **••• > Parametrlər > Sinxronlaşma parametrləri** vurun və parametrləri **Yeni məzmun yüklə** kimi dəyişin.
- Bluetooth-u yalnız ehtiyac olduqda aktivləşdirin.
- İnterneta qoşulmaq üçün mobil məlumat qoşulması əvəzinə Wi-Fi qoşulmasından istifadə edin.
 **İşarə:**Hətta telefonun ekranı söndükdə belə Wi-Fi qoşulmasını aktiv saxlamaq üçün sola sürüşdürün və  **Parametrlər > Wi-Fi > Təkmil** vurub **Ekran fasiləsi olanda Wi-Fi-ı yanılı saxla** qeyd xanasına vurun.
- Telefonunuzun mümkün simsiz şəbəkələri axtarmasını dayandırın. Başlama ekranında sola sürüşdürüb  **Parametrlər > Wi-Fi** vurun və **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  təyin edin.
- Telefonunuzun oyunlara qoşulmasını dayandırın. Başlama ekranında sola sürüşdürüb  **Parametrlər**

vurun, **Proqramlar** seçin, **Oyunlar** vurub bütün müvafiq parametrləri qeyri-aktiv edin.

- Musiqiyə qulaq asır və ya telefonunuzdan başqa formada istifadə edirsinizsə, lakin zəng etmək və qəbul etmək istəmirsinizsə, Uçuş rejimi ni aktivləşdirin.

Məlumat rouminqı xərclərinə qənaət

Telefon xərclərinizə qənaət etmək istəyirsiniz? Mobil məlumat parametrlərini dəyişərək məlumat rouminqı xərclərini azalda bilərsiniz. Məlumat rouminqında telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir. Rouminqda, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırır. Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif və ya istifadəyə görə tarif tətbiq edə bilər. Optimal qoşulma üsulundan istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt yükləmə parametrlərini dəyişin.

Ümumiyyətlə Wi-Fi qoşulmasından istifadə mobil məlumat qoşulması ilə müqayisədə daha sürətli və ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoşulmasından istifadə mümkündürsə, telefonunuz Wi-Fi qoşulmasından istifadə edir.

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** vurun.

1. Vurun: **Wi-Fi**.

2. **Wi-Fi şəbəkəsi** nin **Aktiv**  olduğunu yoxlayın.

3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasını bağlamaq

Mobil vurun və **Məlumat bağlantısı** parametrlərini **Qeyri-aktiv** təyin edin.

Məlumat rouminqini dayandırmaq

Mobil vurun və **Məlumat rouminqı seçimləri** parametrlərini **Rouminq etmə** təyin edin.

★ **İşarə:**Səyahət zamanı məlumat rouminqı xərclərinə qənaət etmək üçün səyahətdən əvvəl yeni xəritələri telefonunuzda saxlayın və xəritələrdən oflayn istifadə edin. Telefonunuzun yaddaşı azalıbsa, bəzi xəritələri telefondan silə bilərsiniz.

Poçt yüklənməsini mexaniki qurmaq

Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt qutusunda **•••** > **Parametrlər** > **Sinxronlaşma parametrləri** vurun və parametrləri **Yeni məzmun yüklə** kimi dəyişin.


Mətni yazmaq

Telefonunuzun klaviaturası ilə sürətlə və asanlıqla mətn yazmağı öyrənin.

Ekran klaviaturasından istifadə

Ekran klaviaturası ilə yazmaq asandır və əyləncəlidir. Siz klaviaturadan telefonu portret və ya albom rejimində tutarkən istifadə edə bilərsiniz.

Mətn xanasına vurun.



- 1 Simvol düymələri
- 2 Shift düyməsi
- 3 Rəqəmlər və simvol düyməsi
- 4 Dil düyməsi
- 5 Emosiya işarəsi düyməsi
- 6 Boşluq düyməsi
- 7 Enter düyməsi
- 8 Geriyə boşluq düyməsi

Klaviaturanın düzüümü müxtəlif proqramlarda və dillərdə fərqli ola bilər. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir. Nümunədə İngilis dili üzrə klaviatura göstərilir.


Böyük və kiçik hərflər arasında keçid

Shift düyməsinə vurun. Caps lock rejimini yandırmaq üçün düyməyə iki dəfə vurun. Normal rejimə geri qayıtmaq üçün yenidən shift düyməsinə vurun.

Rəqəm və ya xüsusi simvolu yazmaq

Rəqəmlər və simvol düyməsinə vurun. Digər xüsusi simvollara baxmaq üçün shift düyməsinə yenidən vurun. Bəzi xüsusi simvol düymələrində daha çox simvol olur. Digər simvollara baxmaq üçün simvol və ya xüsusi simvola vurub saxlayın.

- ★ **İşarə:** Cümlənin sonuna nöqtə qoymaq və yeni cümləyə başlamaq üçün boşluq düyməsinə iki dəfə vurun.
- ★ **İşarə:** Nömrə və ya xüsusi simvolu tez yazmaq üçün rəqəm və simvol düyməsinə basıb saxlayarkən əlinizi simvola doğru sürüşdürün və barmağınızı qaldırın.



Mətni köçürmək və ya əlavə etmək

Sözə vurun, köçürmək istədiyiniz hissəni seçmək üçün dairəni sözün ətrafında çəkin və **⌘** vurun. Mətni əlavə etmək üçün **⌘** vurun.

Simvola vurğu əlavə etmək

Simvola vurub saxlayın və vurğulu simvolu seçin.

Simvolu silmək


Geri boşluq düyməsinə vurun.

Yazı dilləri arasında dəyişiklik etmək

Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir.

Kursoru hərəkət etdirmək

Kursoru görəni kimi mətnə vurub saxlayın. Barmağınızı qaldırmadan kursoru istədiyiniz yerə aparın.



Klaviatura söz təkliflərindən istifadə

Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir neçə dildə mövcuddur.

Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.


★ **İşarə:** Təklif edilən söz qalın şriftlə yazılırsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, ona vurun və siz orijinal sözü və bir neçə digər təklifləri görə biləcəksiniz.

Sözü düzəltmək

Sözü səhv yazdığınızı müşahidə etsəniz, ona vurun və siz sözü düzəltmək üçün təklifləri görə biləcəksiniz.

Lüğətə yeni söz əlavə etmək

İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plus (+) işarəsinə vurun. Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.



Söz təkliflərini söndürmək

Başlama ekranında sola sürüşdürün və vurun **Parametrlər > Klaviatura**. Dil klaviaturasına vurun və **Mətn təklif et** qeyd xanasının qeydini silin.

Yazı dillərini əlavə etmək

Siz klaviaturanızda bir neçə yazı dili əlavə edə və yazı zamanı dilləri dəyişə bilərsiniz.

1. Vurun: **Parametrlər > Klaviatura > Klaviaturaları əlavə et**.

2. İstifadə etmək istədiyiniz dilləri seçin.

★ **İşarə:** Quraşdırılmış klaviaturanı silmək üçün istifadə etmək istədiyiniz dilə vurub **Sil** vurun.

Yazıda dillər arasında dəyişiklik etmək

İstədiyiniz dil göstərilənə qədər dil düyməsinə təkrar olaraq vurun. Klaviatura düzümü və sözlərin təklifi seçilmiş dilə görə dəyişir. Dil düyməsi yalnız birdən artıq yazı dili seçildiyi halda göstərilir.



Kodları və ya mətni skan edin

QR kodları, barkodları, kitab və DVD örtükləri kimi şeyləri skan etmək üçün telefonunuzun kamerasından istifadə edin və telefonunuz tanıdığı haqqında daha ətraflı məlumat əldə edin.

basın və vurun.

1. Kameranı koda tuşlayın.
2. Ətraflı məlumat üçün nəticəyə vurun.

★ **İşarə:** Kameranı sabit tutun və skanlamanın kamerasının vizirində tamamilə göründüyünü yoxlayın.

★ **Nümunə:** Aşağıdakı kodu skanlamağa çalışın və nə baş verdiyinə baxın.



Tərcümə etmək və ya vebdə mətn axtarmaq

Kameranı mətnə tuşlayın, **Mətni skanla** və arzu etdiyiniz sözlərə vurun və **Tərcümə et** yaxud **Axtar** vurun.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.

Saat

Vaxtdan xəbərdar olun – telefonunuzdan saat kimi, eləcə də zəngli saat kimi istifadə etməyi öyrənin.

Zəngli saatı qurmaq

Telefonunuzdan zəngli saat kimi də istifadə edə bilərsiniz.



1. Başlama ekranında sola sürüşdürün və **Siqnallar** vurun.
2. Vurun: .
3. Zəngli saatin təfərrüatlarını doldurun, vaxtı qurun və vurun.

Zəngli saatin çalması üçün telefonunuz yanılı olmalı və onun səs səviyyəsi kifayət qədər yüksək olmalıdır.

★ **İşarə:** Siqnallar proqramını başlama ekranına daxil etmisinizsə, növbəti aktiv zəngli saatin vaxtını dərhal görə bilərsiniz. Lövhəcik ən azı orta ölçülü olmalıdır.

Zəngli saati söndürmək

Zəngli saati **Qeyri-aktiv** parametrinə keçirin.

Zəngli saati silmək

Zəngli saata vurub vurun.

Zəngli saati gözlətmək

Hələ durmaq istəmirsiniz? Zəngli saat çaldıqda, onu gözlədə bilərsiniz.

Zəngli saat səsləndikdə, **Mürgülə** vurun.

Vaxtı və tarixi avtomatik yeniləmək

Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz. Avtomatik yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq mümkün olmaya bilər.

Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Tarix+vaxt** vurun.

Avtomatik qur seçimini **Aktiv** kimi dəyişin.

Vaxtı və tarixi mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv** olaraq təyin edərək tarix və vaxtı redaktə edin.

Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv** olaraq seçin və **Saat qurşağı** və yerə vurun.

SkyDrive

Fayllarınızı buludlarda saxlayın. Sevimli və ya yeni proqramlarınız üçün yaddaşı boşaltmaq haqqında narahat olmaya bilərsiniz.



SkyDrive sizin bütün sənədlər və şəkilləriniz üçün saxlayıcıdır, buna görə də siz lazım gələrsə, onlara daxil ola, paylaşa və ya yenidən saxlaya bilərsiniz. Siz həmçinin məzmununuzun avtomatik olaraq ehtiyat nüsxəsinin çıxarılmasını təyin edə bilərsiniz, beləliklə, şəkil və ya video çəkərkən, o, avtomatik olaraq buluddakı alboma köçürülür.

SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və telefon, planşet və ya kompüterdəki digər məzmunu daxil ola bilərsiniz. Proqramdan asılı olaraq siz həmçinin sənəd üzərində işləməyə qaldığınız yerdən davam edə bilərsiniz.

SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Siz SkyDrive-a şəkillərinizi Şəkillər mərkəzində saxlaya və ya ofis sənədlərinizi Office mərkəzində idarə edə bilərsiniz.

★ **İşarə:** Telefonunuzdan istifadə edərək saxlayıcıda heyətinizə asanlıqla idarə etmək üçün SkyDrive proqramını Mağaza-dan yükləyə bilərsiniz.

Şəkilləri və digər məzmunu SkyDrive-da saxlamaq

Telefon, planşet və ya kompüterdən asanlıqla daxil olmaq üçün telefonda olan faylları SkyDrive-a yükləyə bilərsiniz.

SkyDrive-a qoşulmaq üçün sizə Microsoft hesabı lazımdır.

1. **Şəkillər** vurub şəkli və ya videonu seçin.
2. Vurun: ●●● > **SkyDrive-da saxla**.
3. Şəklə istədiyiniz adı daxil edin və  və ya  vurun.

★ **İşarə:** Telefonunuzu şəkil və ya videoları avtomatik SkyDrive-a yükləməyə təyin etmək üçün başlama ekranında sola sürüşdürün və  **Parametrlər** vurun. **Proqramlar** seçiminə vurub **Şəkillər+kamera** > **SkyDrive** seçin.

Office sənədini SkyDrive-da saxlamaq

1 Office vurun, Yerlər üzərinə sürüşdürün və Telefon vurun. Sonra saxlamaq istədiyiniz fayla vurub saxlayın və Saxla... > SkyDrive vurun.

★ **İşarə:**Siz həmçinin sənəd üzərində işləyərkən onu SkyDrive-da saxlaya bilərsiniz. ••• > **Fərqli saxla...** vurun və **Saxla** parametrini **SkyDrive** təyin edin. Saxla məkanını dəyişsəniz, o, bütün fayllar üçün susmaya görə bütün yerləri dəyişir.

Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq

SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmunu asanlıqla daxil ola bilərsiniz.

Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər məzmunu SkyDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş məzmunu daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı ilə daxil olmalısınız.

Məzmunu yükləmək və ya endirmək üçün sizə Internet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini açə bilərsiniz. Siz həmçinin SkyDrive proqramını Mağazadan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və onları idarə edə bilərsiniz.

Planşet və ya kompüterinizdə **www.skydrive.com** ünvanında məzmununuzu idarə edə və ya SkyDrive proqramından istifadə edərək SkyDrive-a birbaşa iş masanızdan daxil ola bilərsiniz. Əgər sizdə SkyDrive proqramı quraşdırılmayıbsa, onu **www.skydrive.com** ünvanından yükləyib quraşdırə bilərsiniz.

★ **İşarə:**Kompüterinizdə olan SkyDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn, Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla SkyDrive-a qovluğuna çəkərək gətirə bilərsiniz və fayllar avtomatik olaraq SkyDrive-a yüklənir.

Nokia hesabı

Nokia hesabınız Nokia xidmətlərinin açarıdır.

Nokia hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:


- Kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə Nokia xidmətlərinə daxil olmaq.
- Nokia Musiqidən musiqi satın almaq
- Sevimlilərinizi Xəritələrdə sinxronlaşdırmaq
- Nokia xidmətlərindən məzmun yükləmək
- Telefon modeli və əlaqə məlumatı haqqında detalları saxlamaq. Siz həmçinin Nokia hesabınıza ödəmə kartı məlumatlarınızı da əlavə edə bilərsiniz.

Mümkün xidmətlər fərqlənə bilər.

Nokia hesabı və Nokia xidmətləri haqqında ətraflı öyrənmək üçün **account.nokia.com** ünvanına daxil olun.

Mağaza

Telefonunuzu daha çox program, oyunlar və bəziləri pulsuz olan digər elementlərlə fərdiləşdirin. Sizin və telefonunuz üçün ən son məzmunu tapmaq üçün baxın: Mağaza.



Siz bunları yükləyə bilərsiniz:

- Proqramlar
- Oyunlar
- Musiqi
- Videolar
- Podkastlar

Həmçinin aşağıdakıları edə bilərsiniz:

- Zövqünüze və məkana müvafiq məzmun əldə etmək
- Təvsiyələri dostlarınızla paylaşmaq

Mağaza mümkünlüyü və yüklənməsi mümkün olan elementlər regionunuzdan asılı ola bilər.

Mağazadan yükləmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Daxil olduğunuzda sizə telefonunuza uyğun məzmun təklif ediləcək.

Siz məzmunu axtara və ya onu birbaşa olaraq telefonunuza yükləyə və ya kompüterinizdən Mağaza dağı məzmununa baxa və mətn mesajı ilə burada telefonunuza keçidlər göndərə bilərsiniz.

Elementlərin çoxu pulsuzdur; bəziləri üçün isə kredit kartınız və ya telefon fakturanız vasitəsilə ödəniş etməlisiniz.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Mağazaya baxmaq və ya axtarış etmək

Telefonunuz üçün tövsiyə edilən ən yeni və ən çox yüklənən proqramlara, oyunlara və digər elementlərə baxın. Müxtəlif kateqoriyalara baxın və ya hər hansı konkret elementi axtarın.

Vurun:  **Mağaza**.

Kateqoriyalara baxış

Ön səhifədə kateqoriyaya vurun və ya daha çox kateqoriyalara və elementlərə baxmaq üçün sola ya sağa sürüşdürün.

Təfəsilatlarına baxmaq üçün elementə vurun. Elementə baxdığınızda əlaqədar elementlər də göstərilir.

Mağazada axtarış

🔍 düyməsini vurun, axtarış sözlərinizi yazın və ➔ vurun.

★ **İşarə:** Mağaza da dostlarınız üçün maraqlı ola biləcək nəisə tapa bildiniz? Siz onlara keçid göndərə bilərsiniz. Element pulsuzdursa, **Paylaş** vurun. Element pulsuz deyilsə, ●●● > **Paylaş** vurun.

Proqram, oyun və s. yükləmək

Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın alın.

1. Vurun:  **Mağaza**.

2. Təfəsilatlarına baxmaq üçün elementə vurun.

3. Element ödənişlidirsə, **Al** vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun. Element pulsuzdursa, **Quraşdır** vurun.

4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.

5. Göstərilən təlimatlara əməl edin.

Yükləmə tamamlandıqda, siz onları açə və ya onlara baxə və ya digər məzmunları axtarmağa davam edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi, videolar və podkastlar Musiqi+Videolar mərkəzində, oyunlar Oyunlar mərkəzində və proqramlar, proqramlar menyusunda saxlanır.

Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.

★ **İşarə:** Böyük faylları yükləmək üçün Wi-Fi bağlantısından istifadə edin.

Davam edən yükləmələrə baxmaq

Yükləmə zamanı Mağazada başqa elementlərə baxə və digər faylları yükləməyə əlavə edə bilərsiniz.

1. Vurun:  **Mağaza**.

2. Davam edən yükləmələrə baxmaq üçün əsas görünüşün aşağısında yükləmə bildirişinə vurun.

Bildiriş yüklənəcək elementlərin sayını göstərir. Eyni vaxtda bir element yükləyin.

★ **İşarə:** Əgər siz, məsələn, müvəqqəti olaraq İnternet bağlantınızı bağlamısınızsa, yüklənən elementə vurub saxlayın və **Fasilə verildi** seçiminə vurun. Yükləməyə davam etmək üçün **Davam et** vurun. Gözləyən elementlərə ayrı-ayrı fasilə verin. Yükləmə uğursuz olarsə, elementi yenidən yükləyə bilərsiniz.

Proqram haqqında fikir bildirmək

Proqram haqqında fikirlərinizi digər Mağaza istifadəçiləri ilə paylaşmaq istəyirsiniz? Proqram qiymət verin və fikrinizi bildirin. Siz yüklədiyiniz hər proqram haqqında bir dəfə fikir bildirə bilərsiniz.

1. Başlangıç ekranında sola sürüşdürün, proqram vurub saxlayaraq **Qiymət və bəxış** vurun.

2. Proqram qiymət verin və öz fikrinizi yazın.

★ **İşarə:** Siz digər elementlərə də eyni üsulla qiymət verə və onlar haqqında fikrinizi bildirə bilərsiniz.

Əlaqələr və mesajlaşma

Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və fotosəkillər kimi faylları paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.

Zənglər

Yeni telefonunuzdan zəng etmək və dostlarınızla danışmaq istəyirsiniz? Oxumağa davam edin və necə etməyi öyrənəcəksiniz.

Kontak zəng etmək

Dostlarınızı telefonunuzda əlaqə kimi saxlamısınızsa, onlara zəng etmək asanlaşır.

1.  >  vurun.
2. Kontakra və nömrəyə vurun.

Telefon nömrəsinə zəng etmək

 > , telefon nömrəsini yazın və **Zəng et** vurun.

Beynəlxalq zənglər üçün istifadə edilən + işarəsini daxil etmək üçün **0** vurub saxlayın.



Telefon nömrəsini köçürmək və əlavə etmək

Telefon nömrəsinə vurub saxlayın, **Köçür** vurun və mətn xanasında  vurun.

Zəng tarixçəsinə baxmaq

Vurun: .

Zəng qeydini silmək üçün ona vurub saxlayın və **Elementi sil** vurun. Bütün zəng qeydlərini silmək üçün **... > Hamısını sil** vurun.

Zəng qeydini axtarmaq üçün  >  vurun və əlaqənin adını və ya telefon nömrəsini yazın.

Zəng etmək üçün səsdən istifadə

Zəng etmək üçün səsindən istifadə edə bilərsiniz.

1.  düyməsini basıb saxlayın.
2. **Call** və əlaqə şəxsinin adını deyin.

Ləğv etmək üçün  düyməsini basın.

★ **İşarə:** Həmçinin Bluetooth qulaqlığı ilə səs ilə nömrə yığa bilərsiniz.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.

Zəng edilmiş son nömrəni yığmaq

Dostunuza nəisə haqqında deməyi unutmusunuz? Ona yenidən zəng edin. Zəng tarixçəsi görünüşündə zəng etdiyiniz və qəbul etdiyiniz nömrələr haqqında məlumatı görə bilərsiniz.

1. Başlanğıc ekranında  vurun.
2. Adın və ya telefon nömrəsinin yanında olan  nişanına vurun.


Konfrans zəngi etmək

Telefonunuz iki və ya bir neçə nəfər arasında konfrans zənglərini dəstəkləyir. İştirakçıların maksimum sayı şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

1. Əvvəlcə birinci şəxsə zəng edin.
2. Başqa birinə zəng etmək üçün  basın və normal qaydada zəng edin.
3. Yeni zəngə cavab verdikdə  vurun.

Zəngə başqa birini əlavə etmək

 vurub başqa birinə zəng edib  vurun.



Şəxsi söhbət etmək

 və şəxsin adını və telefon nömrəsini daxil edin. Konfrans zəngi telefonunuzda gözləmə rejiminə keçir. Digər şəxslər konfrans zənginə davam edir.

Konfrans zənginə geri qayıtmaq üçün  vurun.

Zəngləri başqa telefona yönəltmək

Telefona həmişə cavab verə bilmirsiniz, lakin daxil olan zəngləri də cavabsız qoymaq istəmirsiniz? Onları başqa bir telefon nömrəsinə yönəldə bilərsiniz.

1. Proqram təminatı versiyasından asılı olaraq  > ... > **Parametrlər** və ya  **Parametrlər** > **Şəbəkə** +vurun.

2. **Zəngin yönəldilməsi** keçin **Aktiv** .

3. **Zəngləri yönəlt** xanasına telefon nömrəsini daxil edin və **Saxla** vurun.

★ **İşarə:**  tərəfindən göstərilən zəng yönəltməsindən istifadə edildiyini yoxlamaq üçün ekranın yuxarisına vurun.

Zəngləri səsli poçtunuza yönəltmək

Zəngləri digər telefon nömrəsinə yönəltməkdən başqa, həmin zəngləri həmçinin səsli poçtunuza yönəltmək və onlara sonradan dinləmək olar.

Bu xidməti əldə etmək üçün xidmət təminatçınız ilə əlaqə saxlamaq lazım ola bilər.

1.  > ... > **Parametrlər** vurun.

2. Birinci dəfə standart səsli poçt nömrənizi **Səsli poçt nömrəsi** xanasına daxil edin.

Standart səsli poçt nömrəsini əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

3. Lazım gələrsə, **Susmaya görə səsli poçt nömrəsindən istifadə edin** parametrini **Aktiv**  olaraq dəyişin.

4. **Zəngin yönəldilməsi** parametrini **Aktiv**  kimi dəyişin və səsli poçt nömrənizi **Zəngləri yönəlt** xanasına daxil edin.

Səsli poçt nömrənizi redaktə etmək

 > ... > **Parametrlər** vurun, **Susmaya görə səsli poçt nömrəsindən istifadə edin Qeyri-aktiv**  kimi dəyişin və səsli poçt nömrənizi redaktə edin.

Zəngləri yönəlt xanasında eyni səsli poçt nömrəsindən istifadə edin.

Zəng gözlətməsindən istifadə

Artıq telefonla danışarkən başqa bir zəng daxil olur? Zəng gözlətməsi zənglərdən birinə cavab verməyə və ya gözləməyə qoymağa imkan verir.

 **Parametrlər** > **Şəbəkə** +vurun və **Zəng gözləməsi** seçimini **Aktiv**  təyin edin.

1. Birinci zəngi gözlətmək və yeni zəngə cavab vermək üçün **Cavab ver** vurun.

2. Birinci zəngi bitirmək və yeni zəngə cavab vermək üçün **Zəngi bitir+cavab ver** vurun.

3. Yeni zəngi rədd etmək üçün **nəzərə alma** vurun.

Zəngin birini gözlətmək və digərini etmək

Gözlət və Zəng əlavə et vurun və istədiyiniz şəxslərə zəng edin.

Zənglər arasında keçid

Ekranın yuxarisında **Dəyişdirmək** üçün vur vurun.

Zəngə mətn mesajı ilə cavab vermək

Zəngə cavab verə bilmirsiniz? Zəng edəndə mətn mesajı ilə cavab verə bilərsiniz.

1. Sizə zəng gələndə **Mətn cavabı** vurun.

2. **Mesaj yaz...** vurub mesajınızı yazın.

Həmçinin hazır mesaja da vura bilərsiniz.

Mətn cavabını yandırmaq/söndürmək

 >  > **Parametrlər** vurun və **Mətn cavabı** seçimini **Aktiv**  və ya **Qeyri-aktiv**  kimi dəyişin.

Hazır mətn mesajını redaktə etmək

Başlama ekranında sola sürüşdürün və vurun  >  > **Parametrlər** > **Cavabları redaktə et** və istədiyiniz cavabı redaktə edin.

Səs poçtunuza zəng etmək

Zəngləri səs poçtunuza yönəltmisinizsə, ona zəng edə və dostlarınızın qoyduğu mesajlara qulaq asa bilərsiniz.

1. Başlanğıc ekranında vurun:  > .


2. Tələb olunarsa, səs poçtunun parolunu daxil edin.

3. Siz səs poçtu mesajlarına qulaq asa, onlara cavab verə, silə və ya salamlama mesajı yazı bilərsiniz.

Səs poçtu xidmətinin mövcudluğu və zənglərin yönləndirilməsi üçün tələb olunan vaxtla bağlı şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Əlaqələr

Siz dostlarınızın telefon nömrələrini, ünvanlarını və digər əlaqə məlumatlarını Əlaqələr mərkəzində saxlaya və təşkil edə bilərsiniz. Siz həmçinin sosial şəbəkə xidmətləri vasitəsilə dostlarınızla əlaqə yarada bilərsiniz.



Əlaqələri əlavə etmək və ya silmək

Dostlarınızla daima əlaqədə qalın. Telefon nömrələrinizi, ünvanları və digər məlumatı Əlaqələr mərkəzində saxlayın.

Əlaqə əlavə etmək

 **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.

1. Vurun: .
2. Bir neçə hesaba daxil olmusunuzsa, əlaqənin birləşdirildiyi hesaba vurun.
3. Əlaqə təfərrüatlarına vurun, sahələri doldurun və  vurun.
4. Təfərrüatları əlavə etdikdən sonra  vurun.

Əlaqəni redaktə etmək

Əlaqəyə vurub  vurun və təfərrüatları, məsələn, zəng melodiyası və ya veb-ünvanı əlavə və ya redaktə edin.

Əlaqəni silmək

Əlaqəyə və **...** > **Sil** vurun.

Əlaqə, Facebook, Twitter və LinkedIn istisna olmaqla həm telefonunuzdan, həm də saxlandığı sosial şəbəkə xidmətdən silinir.

Əlaqə siyahısını süzgedəndən keçirmək

Sosial şəbəkə xidmətlərinə aid əlaqələrin əlaqə siyahınızda görünməsinə istəmirsinizsə, onları süzgedəndən keçirə bilərsiniz. Əlaqə siyahısında **...** > **Parametrlər** > **Əlaqə siyahısını süzgedəndən keçir** vurub göstərmək və ya gizlətmək istədiyiniz hesablara vurun.

Daxil olan zəngin nömrəsini yaddaşda saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birindən zəng alırsınız? Onun nömrəsini asanlıqla yeni və ya mövcud əlaqə siyahısında saxlaya bilərsiniz.

1. Vurun: .
2. Zəng tarixçəsində telefon nömrəsinə və  vurun.
3.  düyməsinə vurun, telefon nömrəsini və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
4. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Daxil olan mesajın nömrəsini yaddaşda saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birindən mesaj alırsınız? Onun nömrəsini asanlıqla yeni və ya mövcud əlaqə siyahısında saxlaya bilərsiniz.

1. Vurun:  **Mesajlaşma**.
2. Söhbət siyahısında söhbətə vurun.
3. Söhbət ekranının yuxarısında telefon nömrəsinə və sonra  vurun.
4.  düyməsinə vurun, telefon nömrəsini və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
5. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Əlaqəni axtarmaq

Dostlarınızla dərhal əlaqə saxlamalısınız? Bütün əlaqə siyahısını gəzmək əvəzinə siz axtarış edə və ya əlaqə siyahısında hərf və ya simvola keçə bilərsiniz. Zəng etmək və ya mesaj göndərmək üçün səs əmrindən də istifadə edə bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2.  vurun və adı yazmağa başlayın. Siyahı siz yazdıqda daralır.

★ **İşarə:** Ən vacib əlaqələrinizi və ya əlaqə qrupunuzu başlanğıc ekranına əlavə edin. Əlaqəyə vurub saxlayın və sonra **Başlanğıca daxil et** seçiminə vurun.

Əlaqə siyahısında hərflə və ya simvola keçmək

Solda yerləşən əlaqə siyahısında hər hansı hərflə vurub və növbəti menyuda axtardığınız adın ilk hərfinə və ya simvoluna vurun. Siz dərhal əlaqə siyahınızdan həmin bəndə keçəcəksiniz.

Səs əmrindən istifadə

Hər hansı görünüşdə  vurub saxlayın və **Call** və ya **Text** deyərək əlaqənin adını deyın. Bütün dillər dəstəklənmir.

Əlaqələri birləşdirmək

Müxtəlif sosial şəbəkələr və ya poçt hesablarından eyni əlaqə şəxsi üçün ayrı-ayrı elementləriniz var? Bir neçə əlaqə şəxsinə vahid əlaqə kartında birləşdirə bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.

1. Birləşdirmək istədiyiniz əsas əlaqəyə vurub  vurun.
2. **Əlaqə seç** seçiminə və birləşdiriləcək əlaqəyə vurun.

Əlaqəni ayırmaq

Əsas əlaqəyə və  vurun və ayırmaq istədiyiniz əlaqəyə vurub **Əlaqəni ayır** vurun.

Əlaqələri SIM kartdan köçürmək

SİM kartınızda saxlanmış əlaqələriniz varsa, onları telefonunuza köçürə bilərsiniz.

1. Vurun:  **Əlaqələr**.
2. Vurun: **••• > Parametrlər > SİM kart əlaqələrini idxal et**.

Planlarınızı ailənizlə və dostlarınızla paylaşmaq

Yaxınlarınızla yığışmaq istəyirsiniz, lakin hər kəs üçün uyğun olan tarixi və vaxtı təyin etməkdə çətinlik çəkirsiniz? Siz onları söhbət etməyə dəvət edə, təqvim, şəkillər və ya qeydləri fərdi şəkildə paylaşa bilərsiniz.

Bu xüsusiyyətin Windows Phone 8 ilə daha yaxşı işləməsinə baxmayaraq Windows Phone 7 işləyən telefonlar otaqlara qoşula və paylaşılan təqvimləri qura bilərlər. Bu xüsusiyyətdən istifadə etmək üçün Microsoft hesabınıza daxil olmalısınız.

1. Paylaşmaq üçün otaq yaratmaq üçün **Əlaqələr** vuraraq **Birlikdə** bəndini seçin.
2. Vurun:  **Otaq**.
3. Otaq üçün ad daxil edin və  vurun.
4. Qrup söhbəti, təqvim, qeyd və ya şəkil albomu arasında dəyişmək üçün sola və ya sağa vurun.
5. Otağa qoşulmağa dəvət etmək üçün   vurub əlaqəyə vurun.

★ **İşarə:** Hələ otaqlardan istifadə etməmisinizsə, telefonunuzda sizin üçün Ailə Otağı hazırdır. Əlaqələr mərkəzində **Birlikdə** vuraraq **Ailə Otağı** vurun. Otağa ilk dəfə qoşulmağa dəvət etmək üçün **Birini dəvət et** vurun.

Əlaqə qrupu yaratmaq, redaktə etmək və ya silmək

Siz əlaqə qrupları yarada və eyni vaxtda bir neçə şəxsə mesaj göndərə bilərsiniz. Məsələn, siz eyni qrupa ailə üzvlərini əlavə edə və eyni mesajla onlarla dərhal əlaqə saxlaya bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Birlikdə** seçin.

1. Vurun:  > **Qrup**.
2. Qrupa ad yazın və  və vurun.
3.  və əlaqəyə vurun. Başqa bir əlaqə əlavə etmək üçün yenidən  düyməsinə vurun.
4. Vurun: .

Yeni qrup əlaqəsi əlavə etmək

Qrupa vurub  >  və əlaqəyə vurun.

Əlaqəni qrupdan silmək

Qrupa vurub  vurun. Silmək üçün əlaqəyə və **Qrupdan sil** vurun.

Qrupun adını dəyişmək


Qrupa və  > **Adını dəyişdir** vurun və yeni ad yazın.

Əlaqə qrupunu silmək

Qrupa və  > **Sil** vurun.

Sosial şəbəkələr

Dostlarınızla əlaqə saxlamaq istəyirsiniz? Telefonunuzda sosial şəbəkə xidmətlərini quraşdırı bilərsiniz.



Telefonunuzdakı sosial şəbəkə xidmətləri daima əlaqədə qalmanızı təmin edir.

Hesab qurmaq

Sosial şəbəkə xidməti hesablarınızı quraşdırın.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **E-poçt+hesablar** vurun.

2. **Hesab əlavə edin** və sonra xidmətin adına vurun və ekranda görünən təlimatlara əməl edin.

★ **İşarə:** Hesaba daxil olduğunuzda, hesabda olan əlaqələr avtomatik sinxronlaşdırılır.

Dostların status yeniləmələrinə baxmaq

Telefonunuzda sosial şəbəkə xidmətlərini qurduqdan sonra Əlaqələr mərkəzində dostlarınızın status yeniləmələrini izləyə bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Yeniliklər** bəndinə sürüşdürün.

Status yazmaq

Dostlarınızla əlaqə saxlamaq istəyirsinizsə, fikrinizdən keçənləri onlara deyin. İstifadə etdiyiniz sosial şəbəkə xidmətlərində statusu yazın.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2. Öz əlaqə kartınıza və **Yeniləməni dərc et** vurun.
3. Mesajınızı yazın.
4. Dərc et xanasında dərc etmək istədiyiniz hər hesabı qeyd edin və  vurun.
5.  vurun.

❗ **Mühüm:** Məkanınızı paylaşmazdan əvvəl həmişə kiminlə paylaşdığınıza diqqət yetirin. Böyük insan qrupları ilə yerinizi paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın.

Dostunuzun divarında yazmaq

Dostlarınızın Facebook-a divarında yazmaqla onlarla əlaqə saxlaya bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2. Facebook dostunuzun profilinə və **Divarda yaz** vurun.
3. Mesajı yazın və  vurun.

Dostların status yeniləməsinə şərh bildirmək

Facebook-a dostlarınızın status yeniləmələrinə şərh bildirərək onlarla əlaqə saxlaya bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Yeniliklər** seçin.
2. Dərsin üzərində  vurun.
3. Şərhinizi yazın və  vurun.

Profil şəklini dəyişmək

Telefonda Facebook və ya Microsoft hesabı qurarkən bu sosial şəbəkələrin hər hansında olan profil şəklinizi telefonunuzda sizin əlaqə kartı şəklinizə çevrilir. Telefonda şəklinizi dəyişsəniz, eyni vaxtda Facebook və Microsoft hesab profilərini də yeniləyə bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** bəndinə sürüşdürün.
2. Əlaqə siyahısının yuxarısında öz əlaqə kartınıza və şəklinizə vurun.
3. Şəklinizə yenidən vurun və Şəkillər mərkəzində yeni şəkllə vurun.
4. Ölçüləri müəyyən etmək üçün şəkl nizamlayın və  düyməsinə vurun.
5. Şəklinizi harada yeniləməyi seçmək üçün **Dərc et** seçiminə vurun və ya qeyd xanalarını silərək  vurun.

6. Vurun: .


Sosial şəbəkə xidmətlərdə şəkillər paylaşmaq

Şəkil çəkildikdən sonra dostlarınızın görməsi üçün onu vebə yükləyin. Siz həmçinin telefonunuzun şəkilləri avtomatik olaraq sosial şəbəkə xidmətlərinə yüklənməsini quraşdırı bilərsiniz.

1. Vurun: **Şəkillər**.
2. Paylaşmaq istədiyini şəklın yerləşdiyi şəkil albomlarını seçin.
3. Şəklə vurub saxlayın və sonra **Paylaş...** seçiminə vurun.
4. Şəkli yükləmək istədiyiniz sosial şəbəkə xidmətinə vurun.
5. Şəklə istədiyiniz adı daxil edin və  vurun.

Mesajlar

Dostlarınızla əlaqədə qalın, onlara mətn və ya multimedia mesajları göndərin və ya söhbət etməyə başlayın.



Siz mesajları birbaşa olaraq başlama ekranında açə bilərsiniz. Vurun:  **Mesajlaşma**.

Siz müxtəlif mesaj növləri göndərə və ala bilərsiniz:

- Mətn mesajları
- Qoşmaların, məsələn, şəkillərin olduğu multimedia mesajları
- Söhbət mesajları

Siz və müəyyən əlaqə arasında mesajlar söhbət şəklində təşkil olunur.

Əlaqə ilə bağlantı yaratmaq istədikdə telefonunuz ən yaxşı üsulu seçməkdə sizə yardımçı ola bilər. Əlaqəniz söhbət xidmətinə daxil olubsa, onunla söhbət etməyə başlaya bilərsiniz. Əks təqdirdə, mətn mesajı da göndərə bilərsiniz.

Məsələn, ailə və ya iş yoldaşlarınızdan ibarət əlaqə qruplarınız varsa, siz qrupa mesaj göndərə bilərsiniz.

Mesajlaşma parametrlərində telefonunuzun SkyDrive-da mesajların nüsxəsini çıxartmasını qura bilərsiniz. Yeni Windows Phone cihazı əldə etsəniz, quraşdırma zamanı mesajlarınızı yeni telefonunuza yükləyə bilərsiniz.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Mesaj göndərmək

Mətn və multimedia mesajları ilə dostlarınız və ailənizlə dərhal əlaqə yarada bilərsiniz.

Mesaj yazmağa başlasanız və onu göndərməmiş başqa bir proqrama keçsəniz, Mesajlaşma qayıtdıqda mesajı yazmağa davam edə bilərsiniz. Vurun: **...** > **Qaralamalar**. Qaralama mesajı göndərildikdə silinir.

1. Vurun:  **Mesajlaşma**.

2. Vurun: .

3. Əlaqə siyahınızdan qəbulədən əlavə etmək üçün  vurun və ya adı yazmağa başlayın. Siz həmçinin telefon nömrəsinə yazı bilərsiniz.

★ **İşarə:** Bir neçə qəbulədən əlavə etmək üçün  > , istədiyiniz qəbulədənələrə və  vurun.

4. Mesaj xanasına vurun və mesajınızı yazın.

★ **İşarə:** Emosiya işarəsi əlavə etmək üçün  vurun.

5. Qoşma əlavə etmək üçün  və fayla vurun.

★ **İşarə:** Siz həmçinin mesaj yazarkən yeni şəkil çəka bilərsiniz. **Şəkil** >  vurun, şəkil çəkin və **Qəbul et** vurun.

Multimedia mesajda daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.


6. Mesajı göndərmək üçün  vurun.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Mesajı oxumaq

Siz mesaj aldığınızı başlanğıc ekranında görə bilərsiniz.

Siz mesajlara söhbət lenti şəklində baxa bilərsiniz. Lentə mətn mesajları, multimedia mesajları və söhbət daxil ola bilər.



1. Vurun:  **Mesajlaşma.**

2. Mesajı oxumaq üçün söhbətə vurun.

Qoşmanı saxlamaq

Qoşmaya, məsələn, şəklə vurub sonra **•••** > **Telefonda saxla** vurun.

Söhbəti silmək

Axınlarda  vurub silmək istədiyiniz söhbətə və  vurun.

Telefonda olan bütün mesajları silmək

 > **•••** > **Hamısını seç** vurub  vurun.

Mesaja cavab yazmaq

Dostlarınızı gözlətməyin – mesaja dərhal cavab verin.

1. Vurun:  **Mesajlaşma.**

2. Axınlarda mesajın olduğu söhbətə vurun.

3. Mesaj xanasına vurun və mesajınızı yazın.

★ **İşarə:** Telefonunuzda bir əlaqə üçün bir neçə telefon nömrəsi varsa, cavabınızı başqa bir nömrəyə göndərə bilərsiniz. Başqa bir telefon nömrəsi seçmək üçün  vurun.

4. Vurun: .

Mesajı yönəltmək

Mesaja vurub saxlayın və **Yönəlt** seçiminə vurun.

Mesajı yönəltməzdən əvvəl mətni redaktə edə, qoşma əlavə edə və ya onu silə bilərsiniz.

Qrupa mesaj göndərmək

Bir qrup şəxsə mesaj göndərmək istəyirsiniz? Əlaqələr mərkəzində qrup yaradın və tək bir məktub və ya e-poçtla onlarla əlaqə yarada bilərsiniz.


1. Vurun:  **Əlaqələr.**

2. Qrupa və **Mətn** və ya **E-poçt göndər** seçiminə vurun və mesajınızı yazaraq göndərin.

Mesajda məkanı göndərmək

Dostlarınızı qonaq dəvət etmisiniz, lakin onlar qaldığınız yeri tanımır? Onlara xəritədə olduğunuz yeri göndərin.

Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər.



Telefonunuz olduğunuz yerdən istifadə etməyi soruşa bilər. Bu xüsusiyyətdən istifadə etmək üçün icazə verməlisiniz.

1. Mətn mesajı yazarkən  > **Yerim** vurun.

Qoşma ilə mesaj göndərmək normal mətn mesajı göndərməkdən daha baha ola bilər. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

2. Vurun: .

Dostlarınız xəritədə yerinizi göstərən təsvirlə mesaj alacaqlar.

Audio mesajı göndərmək

Dostunuzun ad gününü mahnı ilə təbrik etmək istəyirsiniz? Mahnınızı audio mesaj kimi göndərin.

1. Mesajı yazarkən  > **Səs yazısı** vurun.

2. Mesajınızı qeyd edin və **Hazırdır** vurun.

3. Vurun: .

Mesaj yazmaq üçün səsdən istifadə

Mesaj yazmaq üçün çox məşğulsunuz? Mətn mesajını səsizinlə yazın və göndərin.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

Bu xüsusiyyətdən istifadə etmək üçün İnternetə qoşulu olmalısınız.

1.  düyməsini basıb saxlayın.

2. **Text** və əlaqə şəxsinin adını deyin.

3. Mesajınızı deyın və söylənən təlimatlara əməl edin.

Dostlarınızla söhbət

Dostlarınızla onlayn söhbət etməyi xoşlayırsınız? Harada olmadığınızdan asılı olmayaraq telefonunuzdan ani mesajlar göndərə bilərsiniz.

Söhbət etmək üçün Microsoft hesabı tələb olunur. Facebook hesabınızı Microsoft hesabınıza qoşduqda Mesajlaşmada Facebook söhbətdən istifadə edə bilərsiniz. Əlavə məlumat üçün baxın: www.windowsphone.com

Söhbət etməyə başlamazdan əvvəl söhbət xidmətini quraşdırın.  **Mesajlaşma** seçiminə vurun, **Onlayn** seçin və ekranda görünən təlimatlara əməl edin.

Daxil olmamısınızsa, söhbət xidmətinə daxil olun.

1. Vurun:  **Mesajlaşma**.


2. Vurun: .

3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün  vurun. Söhbət etməyə başlamaq üçün dostunuzun söhbət hesabına vurun.

4. Mesaj xanasına vurun, mesajınızı yazın və  vurun.

E-poçt

Yolda olarkən e-poçtu oxumaq üçün telefonunuzdan istifadə edə bilərsiniz.



Başlanğıc ekranında vurun: .

E-poçt göndərmək və almaq üçün İnternetə qoşulu olmalısınız.

Poçt qutusu əlavə etmək

İş və şəxsi poçt ünvanlarınız fərqlidir? Telefonunuza bir neçə poçt qutusu əlavə edə bilərsiniz. Telefonunuzda poçt quraşdırmaq üçün İnternetə qoşulu olmalısınız.

Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabınıza daxil olmamısınızsa, bunu indi edə bilərsiniz. Telefonunuza Microsoft hesabı əlavə etdiyinizdə, poçt hesabı avtomatik əlavə edilir.

1. Başlanğıc ekranında  vurun.

2. Hesabın üzərinə vurub istifadəçi adı və parolunuzu yazın.

★ **İşarə:**Sizin telefonunuza sizin iş poçtunuzu, əlaqələrinizi və təqviminizi əlavə etmək üçün **Təkmil quraşdırma** istifadə edin. İstifadəçi adı və parolunuzu yazın, **Exchange ActiveSync** üzərinə vurun və tələb olunan təfərrüatları yığın.

3. Vurun: **Daxil ol.**

★ **İşarə:**Poçt hesabınızdan asılı olaraq siz telefonunuzla e-poçtlardan əlavə digər elementləri, məsələn, əlaqələri və təqviminizi də sinxronlaşdırma bilərsiniz.

Telefonunuz poçt hesablarınızı tapmazsa, siz **Təkmil quraşdırma** təkmil quraşdırmadan istifadə edə bilərsiniz. Bunun üçün siz poçt hesabı növünüzü və daxil olan və çıxan poçt serverlərinin ünvanlarını bilməlisiniz. Bu məlumatı poçt xidməti təminatçınızdan ala bilərsiniz.

Müxtəlif poçt hesablarını quraşdırmağa dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.

Poçt qutusunu daha sonra əlavə etmək

Poçt qutunuzda **...** > **E-poçt hesabı əlavə et** və sonra hesaba vurun və daxil olun.

Mübadilə ActiveSync

Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə və təqviminizə malik olmağı istəyirsiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında vacib məzmunu sinxronlaşdırma bilərsiniz.

Yalnız əgər sizin şirkət Microsoft Exchange serverinə malikdirsə Exchange ActiveSync-i qurula bilər. Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i aktivləşdirməlidir.

Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:

- Korporativ e-poçt ünvanı
- Sizin Exchange server adınız (sizin şirkət IT şöbəniyə müraciət edin)
- Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbəniyə müraciət edin)
- Sizin ofis şəbəkənin parolu

Exchange server konfigurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumat bilmirsinizsə sizin şirkət IT şöbəniyə müraciət edin.


Quraşdırılma ərzində, siz müəyyən edə bilərsiniz ki, neçə müddətdən bir sizin telefonunuzu server ilə məzmun sinxronlaşdırmaq istəyirsiniz. Hesab sinxronlaşdırılması quraşdırılma zamanı yalnız məzmun müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Exchange ActiveSync hesab parametrlərini dəyişdirin.

Exchange ActiveSync ilə kilid kodundan istifadə etmək üçün məcburi ola bilər.

Başlanğıc ekranında e-poçtu açmaq

Canlı poçt xanaları ilə poçtu birbaşa olaraq başlanğıc ekranında açma bilərsiniz.

Xanalardan oxunmamış poçtların sayını və yeni poçt aldığınızı görə bilərsiniz.



Başlangıç ekranına bir neçə poçt qutusu əlavə edə bilərsiniz. Məsələn, iş poçtu və şəxsi poçt üçün ayrıca xana əlavə edin. Bir neçə poçt qutusunu vahid qutuda birləşdirmirsinizsə, bütün hesablarınıza aid e-poçtları bir xanada açə bilərsiniz.

Poçtu oxumaq üçün xanaya vurun.

Poçt göndərmək

E-poçtlarınızın yığılıb qalmasına imkan verməyin. Yolda olarkən e-poçtları oxumaq və cavab yazmaq üçün telefonunuzdan istifadə edin.

1. Başlangıç ekranında vurun:
2. Birləşdirilmiş e-poçtunuz varsa, vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün vurun və ya adı yazmağa başlayın. Siz həmçinin ünvanı yazə bilərsiniz.

★ **İşarə:**Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. Mövzunu və e-poçtunuzu yazın.

★ **İşarə:**Telefonunuz e-poçtu sürətlə yazmağa imkan verir. Yazarkən telefonunuz cümlənizi tamamlamaq üçün mümkün sözləri təklif edir. Söz əlavə etmək üçün təklifə vurun. Siyahıya baxmaq üçün təkliflərin üzərinə sürüşdürün. Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir.

5. Fayl əlavə etmək üçün vurun.

★ **İşarə:**Siz həmçinin e-poçt yazarkən yeni şəkil çəkə bilərsiniz. vurun, şəkil çəkin və **Qəbul et** vurun.

6. E-poçtu göndərmək üçün vurun.

Poçtu oxumaq


Vacib xəbər gözləyirsiniz? Ofisinizə getməyi gözləmək əvəzinə e-poçtları oxumaq üçün telefonunuzdan istifadə edin.

Yeni e-poçt aldıqda onu başlanğıc ekranında görə bilərsiniz.

1. Başlanğıc ekranında vurun: .

2. Poçt qutunuzda e-poçta vurun. Oxunmamış e-poçt fərqli rəngdə olur.

★ **İşarə:**Böyütmək və ya kiçiltmək üçün iki barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.



★ **İşarə:**E-poçtda veb-ünvan varsa, veb-sayta daxil olmaq üçün ona vurun.

Söhbətdə olan e-poçtu oxumaq

Poçt qutunuzda e-poçtun olduğu söhbət vurub söhbətə vurun. Oxunmamış e-poçtun olduğu söhbət fərqli rəngdə olur.

Qoşmanı saxlamaq

E-poçt açıq olduqda qoşmaya, məsələn, şəklə vurun və o, telefonunuza yüklənəcək. Qoşmaya yenidən vurub **••• > Telefonda saxla** vurun. Bütün fayl formatlarını saxlamaq mümkün deyil.

E-poçta cavab vermək

Dərhal cavab verməli olduğunuz e-poçt almısınız? Telefondan istifadə edərək cavab verin.

1. Başlanğıc ekranında vurun: .

2. E-poçtu açın və  vurun.

★ **İşarə:**Yalnız göndərən şəxsə cavab vermək üçün **Cavab ver** vurun. Göndərən şəxsə və digər qəbuledənlərə cavab vermək üçün **Hamısına cavab ver** vurun.

E-poçtu yönəltmək

E-poçtu açın və  > **Yönəlt** vurun.

E-poçtu silmək

Poçt qutunuz dolub? Telefonda bir qədər yer boşaltmaq üçün bəzi e-poçtları silin.

1. Poçt qutusunda silmək istədiyiniz e-poçtların sol tərəfinə vurun.

2. E-poçtların yanında olan qeyd xanalarına vurub  vurun.



Seçdiyiniz bütün e-poçtlar silinəcək. Poçt qutunuzdan asılı olaraq e-poçtlar poçt serverindən də silinə bilər.

Bir e-poçtu silmək

E-poçtu açın və  vurun.

Poçtlara ayrı-ayrı baxmaq

Poçtlar söhbətlərdə başlığa görə qruplaşdırılır. Söhbətə həmçinin sizin cavablarınız da daxildir. Bütün poçtlarınıza ayrı-ayrı baxmaq üçün söhbət funksiyasını qeyri-aktiv edə bilərsiniz.

1. Başlanğıc ekranında vurun: .
2. Vurun: **•••** > **Parametrlər**.
3. **Söhbətlər** seçimini sönlü olaraq təyin edin.

E-poçt yazmaq üçün səsdən istifadə

Klaviatüradan istifadə əvəzinə e-poçtu diktə edə bilərsiniz.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün support.microsoft.com ünvanına daxil olun.

1. Başlanğıc ekranında vurun: .
2. Birləşdirilmiş e-poçtunuz varsa,  vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün  vurun. Siz həmçinin ünvanı yaza bilərsiniz.

★ **İşarə:** Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. **Mövzu:** >  vurun və mövzunu deyin.
5. Mesaj xanasına və sonra  vurub mesajınızı deyin.
6. E-poçtu göndərmək üçün  vurun.

Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək

Bir neçə poçt hesabınız varsa, hansı poçt hesablarını bir poçt qutusunda birləşdirməyi seçə bilərsiniz. Vahid poçt qutusu bütün e-poçtlarınıza eyni vaxtda baxmağa imkan verir.

1. Başlanğıc ekranında poçt qutusuna vurun.
2. Vurun: **••• > Daxil olanları əlaqələndir.**
3. **Digər daxil olanlar** siyahısında birinci poçta birləşdirmək istədiyiniz hesablara vurun.
4. **Əlaqəli daxil olanların adını dəyişdir** vurun, poçt qutusu üçün yeni ad yazın və  vurun.

Yeni birləşdirilmiş poçt başlanğıc ekranına əlavə edilir.

Birləşdirilmiş hesabları ayırmaq

Poçt qutularınıza ayrı-ayrı baxmaq və ya bir e-poçt hesabından istifadə etmək istəyirsinizsə, birləşdirilmiş hesabları ayıra bilərsiniz.

1. Başlanğıc ekranında birləşdirilmiş hesaba vurun.
2. Vurun: **••• > Əlaqəli daxil olanlar.**
3. **Bu daxil olanlar** siyahısında ayırmaq istədiyiniz hesablara vurub **Əlaqəni kəs** vurun.

Poçt qutusunu silmək

Artıq poçt qutusundan istifadə etmək istəmirsinizsə, onu telefonunuzdan silə bilərsiniz.

1. Sola keçin və  **Parametrlər > E-poçt+hesablar** vurun.
2. Poçt qutusuna vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Kamera


Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə kamera gəzdirəsiniz? Telefonunuzun kamerası ilə siz asan fotosəkilləri çəka və videoları yaza bilərsiniz.

Kameranın əsasları

Şəkil çəkmək

Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.



2. Böyütmək və ya kiçiltmək üçün iki barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.

3. Fokusa almaq üçün kamera düyməsini yarisına qədər basıb saxlayın. Ağ düzbucaqlı titrəmədikdə fokus kilitlənmiş olur.


4. Şəkil çəkmək üçün kamera düyməsini axıra qədər basın.

★ **İşarə:**Ani dərhal çəkmək istəyirsiniz? Telefon kilidli olduqda kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb saxlayın.

İndicə çəkdiyiniz şəklə baxmaq üçün sağa sürüşdürün. Şəkillər Şəkillər mərkəzində Kamera Şəkillərində saxlanılır.

Kamera düyməsindən istifadə etmədən şəkil çəkmək

Lazım gələrsə, kamera parametrlərindən ekrana toxunaraq şəkil çəkməni aktivləşdirin. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun. **Proqramlar** seçiminə vurub **Şəkillər+kamera > Daxildə qurulmuş Kamera proqramından istifadə edərkən şəkil və videolar çəkmək üçün ekrana vurun** seçin.



Xüsusi bir obyekt və ya sahəni fokusa almaq üçün ekran obyekt və ya sahəyə vurun. Ağ kvadrat sabitləşənə kimi telefonu sabit tutun.

Video çəkmək

Telefonla şəkil çəkməkdən əlavə xüsusi anlarınızın videosunu da çəkə bilərsiniz.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil rejimindən video rejiminə keçmək üçün vurun: .
3. Böyütmək və ya kiçiltmək üçün iki barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.
4. Video çəkiliş üçün kamera düyməsini basın. Saniyəölçən işləməyə başlayacaq.
5. Video çəkilişini dayandırmaq üçün kamera düyməsini basın. Saniyəölçən dayanacaq.

Videoya baxmaq üçün sağa sürüşdürün və  vurun. Video sizin Kamera Şəkillərində Şəkillər mərkəzində saxlanılır.

Şəkilləri və videoları yaddaş kartında saxlamaq


Telefonunuzda yaddaş kartı varsa və telefonun yaddaşı dolursa, çəkdiyiniz şəkil və videoları yaddaş kartında saxlayın.

Videoları yaddaş kartında saxlamazdan əvvəl kifayət qədər sürətli mikroSD kartdan (4-cü sinif və ya növbəti versiya) istifadə etdiyinizi yoxlayın.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Telefon yaddaşı** vurun.
2. **Yeni şəkilləri saxla** seçimini **SD kart** kimi dəyişin.

Müxtəlif görüntü rejimlərindən istifadə

Telefonunuzun kamerasında müxtəlif görüntü rejimlərindən istifadə edərək müxtəlif vəziyyətlərdə şəkil çəkməyi öyrənin.



Yaxından şəkil çəkmək

Yaxınlaşdıqca kiçik obyektləri, məsələn, gülləri fokusda saxlamaq çətin ola bilər. Ən incə detalına kimi dəqiq və aydın şəkillər çəkmək üçün yaxınlaşma rejimindən istifadə edin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Yaxınlaşma rejimini yandırmaq üçün **••• > Foto parametrləri...** vurun **Rejimlər** parametrini **Yaxınlıq** təyin edin.

Hərəkət edən obyektlərin şəklini çəkmək

İdman tədbirindəsiniz və telefonunuzla hərəkətin şəklini çəkmək istəyirsiniz? Şəkilləri sürətlə çəkmək üçün idman rejimindən istifadə edin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. **••• > Foto parametrləri...** vurun və **Rejimlər** parametrini **İdman** təyin edin.

Qaranlıqda şəkil çəkmək

Hətta zəif işıqda belə keyfiyyətli şəkillər çəkmək istəyirsiniz? Gecə rejimindən istifadə edin.


1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Gecə rejimini yandırmaq üçün **••• > Foto parametrləri...** vurun və **Rejimlər** parametrini **Gecə** təyin edin.

Parlaq işıqda şəkil çəkmək

Obyektin arxasından parlaq işıq düşdükdə belə, daha yaxşı şəkillər çəkmək istəyirsiniz? Arxa işıq rejimindən istifadə edin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Arxa işıq rejimini yandırmaq üçün **••• > Foto parametrləri...** vurun və **Rejimlər** parametrini **Arxadan işıqlandırma** təyin edin.

★ **İşarə:** Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.



Məkan məlumatını şəkillərdə və videolarda saxlamaq

Hər hansı şəkli və ya videonu çəkərkən harada olduğunuzu dəqiq xatırlamaq istəyirsinizsə, telefonunuzda yerə dair avtomatik olaraq məlumat qeyd etməyi seçə bilərsiniz.

1. Başlanğıc ekranında sola sürüşdürün və vurun: **Parametrlər**.
2. **Proqramlar** seçin və **Şəkillər+kamera > Çəkdiyim şəkillərə yer haqqında məlumatı daxil edin** vurun.

Olduğunuz yeri peyk və ya şəbəkə üsulları ilə müəyyənləşdirmək mümkündürsə, yerə dair məlumat şəkil və ya videoya əlavə edilə bilər. Əgər yerə dair məlumatın olunduğu şəkil və ya videonu paylaşsanız, şəkil və ya videoya baxan şəxslər yerə dair məlumatı görə bilərlər. Telefon parametrlərindən geokodlaşdırmanı qeyri-aktiv edə bilərsiniz.

Şəkilləri və videoları paylaşmaq

Ən yaxşı şəkillərinizi birbaşa olaraq kameradan paylaşın.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil və ya video çəkin.
3. Sağa keçin və **••• > Paylaş...** vurun.
4. Paylaşma üslunu seçin və təlimatlara əməl edin.

★ **İşarə:**Siz həmçinin Şəkillər mərkəzindən də paylaşa bilərsiniz. Şəkli və ya videonu seçin və **••• > Paylaş...** seçiminə vurun.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.


Paylaşma xidmətlərinin hamısı bütün fayl formatlarını və ya yüksək keyfiyyətlə çəkilmiş videoları dəstəkləmir.

Kamera üzrə ipucları

Telefonunuzun kamerasında optimal şəkildə faydalanmaq üçün bəzi ipuclarını qeyd etmək istəyirik.

- Şəkil və ya video çəkmək arasında keçid etmək üçün və ya vurun.

- Böyütmək və ya kiçiltmək üçün iki barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.
- Kamera parametrlərini, məsələn, bucaq nisbətini, görünüş rejimini və ya ağ rəng balansını dəyişmək üçün ••• vuraraq **Foto parametrləri...** və ya **Video parametrləri...** seçiminə vurub istədiyiniz seçimə vurun.
- Telefonunuz kilidli olduqda tez kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb saxlayın.
- Kameradan təxminən bir dəqiqə istifadə etməsəniz, o, sönməkdir. Kameranı yandırmaq üçün işəsalma düyməsini basın və ekran kilidini açın.
- Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.



Peşəkar fotoqrafiya

Nokia Smart Camera ilə daha yaxşı şəkilləri çəkin

Hərəkət edən obyektlərin daha yaxşı şəklini və ya hamının yaxşı düşdüyü qrup şəkli çəkmək istəyirsiniz? Nokia Smart Camera istifadə edin və super şəkillər çəkin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Vurun: (☺) > **Nokia Smart Cam.**
3. Şəkil çəkmək üçün kamera düyməsini bir dəfə basın.

★ **İşarə:** Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.

Telefon ardıcıl çəkilmiş şəkilləri və onlarla nə edə biləcəyinizi göstərir.

Nokia Smart Kameranı susmaya görə kamera təyin edin

••• > **kamera düyməsini təyin et** vurun **Kamera düyməsini basanda aşağıdakı açılır** və **Nokia Smart Cam** keçirdin.

Hərəkətin şəklini çəkmək

Hərəkət edən obyektlərin şəklini çəkmək istəyirsiniz? Hərəkət edən obyektlərin şəkllərini tək bir dinamik şəklə çevirmək üçün Nokia Smart Camera istifadə edin.

1. Nokia Smart Camera istifadə edərək şəkil çəkin.

★ **İşarə:** Şəkil çəkərkən hərəkət edən obyekti izləməniyə ehtiyac yoxdur. Sadəcə kameranı düz saxlayın.

2.  yanındakı dairəvi rəsmciyə vurun.

3. HƏRƏKƏT ŞƏKLI üzərinə sürüşdürün və şəkilə vurun.

4. Hərəkət edən obyektləri şəkildən silmək üçün ekranın aşağısındakı ağ dairələrə vurun.

5. Hərəkət edən hansı obyekti vurğulamağı seçmək üçün ekranın aşağı sağ küncündəki dairəni hərəkət etdirin.

★ **İşarə:** Hərəkət edən bütün obyektləri vurğulamaq üçün  vurun.

6. Hazır olduqda  vurun.

Qrup şəklində üzü dəyişmək

Şəkliniyə dostunuzun əla üz ifadəsi olan şəklini əlavə etmək istəyirsiniz? Şəkli Nokia Smart Camera istifadə edərək çəkmişinizsə, ən çox xoşladığınız üzləri seçə və onları qrup şəklinə yerləşdirə bilərsiniz.

1. Nokia Smart Camera istifadə edərək şəkil çəkin.

2.  yanındakı dairəvi rəsmciyə vurun.

3. ÜZLƏRİ DƏYİŞ üzərinə sürüşdürün və şəkilə vurun.

4. Dəyişmək istədiyiniz üzə vurun və alternativ üzü tapmaq üçün sola sürüşdürün.

5. İstifadə etmək istədiyiniz üzə vurun.

Dəyişmək istədiyiniz bütün üzlər üçün 3-4-cü addımları təkrar edin.

6. Hazır olduqda  vurun.

Hərəkət edən obyekti şəkildən silmək

Son anda kimsə kadrə düşüb? Nokia Smart Camera istifadə edin və arzuolunmaz obyektləri şəkildən silin.

1. Nokia Smart Camera istifadə edərək şəkil çəkin.

2.  yanındakı dairəvi rəsmciyə vurun.

3. HƏRƏKƏTLİ OBYEKT LƏRİ SIL üzərinə sürüşdürün və şəkilə vurun.

Kamera avtomatik olaraq şəkildəki hərəkətli obyektləri silir.

4. Vurun: .

★ **İşarə:** Obyektin silinməsinə ləğv etmək üçün ekrana vurub  vurun. Daha sonra yenidən ekrana vurub .

Şəkillərinizə hərəkət əlavə etmək

Canlı kimi görünən şəhərli şəkillər yaratmaq istəyirsiniz? Sabit şəkillərinizi canlandırmaq üçün Cinemagraph proqramından istifadə edin.

1. Sola keçin və **Cinemagraph** vurun.
2. Şəkil çəkmək üçün  vurun və bir dəfə kamera düyməsini basın.
3. Canlandırmaq istədiyiniz sahələri seçib  vurun.
4. Canlandırılmış şəkli saxlamaq üçün  vurun.

Mağazadan Nokia Foto-proqramlarını yükləmək


Kameranızı daha da mükəmməlləşdirmək və əla şəkillər çəkmək üçün yeni əyləncəli üsullar tapmaq istəyirsiniz? Mağaza-dan Nokia Foto-proqramlarını yükləyin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2.  > **Daha çox foto-proqram tap** seçiminə vurun və təlimatlara əməl edin.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.


Şəkillər və videolar

Xeyli qəşəng şəkil və video çəkmişiniz? Burada onlara baxa, onları təşkil edə, paylaşa və redaktə edə bilərsiniz.



Şəkillər mərkəzi

Telefonunuzla çəkdiyiniz şəkillər və ya videolar Şəkillər mərkəzində saxlanır və burada siz onlara baxa və ya nəzərdən keçirə bilərsiniz.



Şəkilləri və videoları asanlıqla tapmaq üçün sevimliləri qeyd edin və ya onları albomlara yerləşdirin.

Şəkillərə baxmaq

Önəmli anları yenidən yaşayın - şəkillərə telefonunuzda baxın.

Vurun: **Şəkillər**.

1. Çəkdiyiniz şəklə baxmaq üçün **Kamera Şəkilləri** və şəklə vurun.
2. Növbəti şəklə baxmaq üçün sola sürüşdürün. Əvvəlki şəklə baxmaq üçün sağa sürüşdürün.

Böyütmək və ya kiçiltmək

İki barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.

★ **İşarə:**Sürətlə böyütmək və ya kiçiltmək üçün iki dəfə şəklə vurun.

Şəkli sevimli kimi qeyd etmək

Ən yaxşı şəkillərinizi tez və asanlıqla tapmaq istəyirsiniz? Onları sevimlilər kimi qeyd edin və onlara Şəkillər mərkəzi, Sevimlilər görünüşündə baxın.

1. **Şəkillər > Albomlar** vurub şəklə baxın.

Şəkil onlayn albomdadırsa, əvvəlcə onu telefonunuzda saxlayın. Vurun: **••• > Telefonda saxla**.

2. Vurun: **••• > Sevimlilərə əlavə et**.

★ **İşarə:**Bir neçə şəkli sevimli kimi qeyd etmək üçün şəkillərin yerləşdiyi albomu seçib (≡), şəkilləri seçin və (★) vurun.

★ **İşarə:**Şəkli çəkildikdən dərhal sonra onu sevimli kimi qeyd edə bilərsiniz. Sadəcə sağa sürüşdürüb **••• > Sevimlilərə əlavə et** vurun.

Sevimlilərə baxmaq

Şəkillər mərkəzində **Sevimlilər** seçiminə vurun.

Vebə şəkillər və videolar yükləmək

Dostlarınız və ailənizin görməsi üçün şəkillərinizi və videolarınızı sosial şəbəkə xidmətlərinə yükləmək istəyirsiniz? Bunu birbaşa olaraq Şəkillər mərkəzindən edə bilərsiniz.

1. **Şəkillər** vurub şəkli və ya videonu seçin.

2. **••• > Paylaş...** və xidməti seçin.

3.  və ya  düyməsinə vurun.

★ **İşarə:** Eyni vaxtda bir neçə şəkil seçmək üçün Şəkillər mərkəzində alboma və sonra  vurun, şəkilləri seçib  vurun.

★ **İşarə:** Bütün cihazlarınızdan şəkillərinizə daxil olmaq üçün onları SkyDrive-a yükləməyi quraşdırma bilərsiniz. SkyDrive albom sonradan şəkillərinizə baxdığınız zaman Şəkillər mərkəzində mövcuddur.

Xüsusiyyəti quraşdırmaq üçün başlanğıc ekranında sola sürüşdürün  **Parametrlər** vurun.

Proqramlar seçin, **Şəkillər+kamera > SkyDrive** vurub seçim edin.

Şəkillər mərkəzində fonu dəyişmək


Hər dəfə baxdığınızda özünüzü yaxşı hiss etdiyiniz əla bir şəkliniz var? Onu Şəkillər mərkəzinin fonu kimi qurun.

1. Vurun: **Şəkillər**.

2. Vurun: **••• > Fonu seçin**.

3. Şəkli seçin və vurun: .

★ **İşarə:** Siz həmçinin fon şəklinin periodik olaraq avtomatik dəyişməsinə qura bilərsiniz. Vurun: **••• > fonu avtomatik dəyişdir**.



Albom yaratmaq

Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn, mövzuya görə albomlara yerləşdirin.

Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər qovluğunu seçin.
3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.

Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.

- ★ **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Albomu silmək

Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə köçürmüşünüzsə, albom və ondakı şəkillər kompüterdə qalır.

Vurun: **Şəkillər > Albomlar**. Alboma vurub saxlayın və sonra **Sil** vurun.

Onlayn albomları telefondan silmək mümkün deyil.

Şəkilləri kompüterə köçürmək

Telefonunuzla şəkil çəkmisiniz və kompüterinizə köçürmək istəyirsiniz? Şəkilləri köçürmək və ya sürüşdürmək üçün kompüterin fayl menecerindən istifadə edin.

Kompüteriniz Mac-dırsa, www.nokia.com-dan Mac üçün Nokia Şəkil Köçürmə proqramını quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

- ★ **İşarə:** Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi, fotoşəkillər, ringtonlar və videolar üçün ayrı qovluqlar var.

3. Şəkillər qovluğunu açın, şəkilləri seçin və kompüterə qoşun.

- ★ **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Şəkli redaktə etmək

Siz çəkdiyiniz şəkilləri dərhal redaktə edə, məsələn, fırlada və ya kəsa bilərsiniz. Tək bir toxunuşla telefonun şəklinizi düzəltməsi üçün avto-düzəlişdən istifadə edin.

1. **Şəkillər > Albomlar** vurun.
2. Şəklə, ●●● > **Redaktə et** və sonra seçmə vurun.

- ★ **İşarə:** Mağazadan şəkil redaktəsi proqramları yükləmisinizsə, onlar burada redaktə seçimləri kimi sadalanıb.

3. Redaktə edilmiş şəkil saxlamaq üçün  düyməsinə vurun.

Şəkillərinizi dostunuzun ekranında göstərmək

Ən yaxşı şəkillərinizi dostlarınıza göstərmək istəyirsiniz? Fotoötürücü mobil proyektorundan istifadə edin və şəkillərinizi hər hansı naqıl olmadan dostlarınızın ekranında göstərin.

1. Şəkilləri göstərmək istədiyiniz cihazda <https://www.photobeamer.com> seçimini edin (İngilis dilində).
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və **Fotoötürücü** vurun.
3. Ekranda göstərmək istədiyiniz şəkilə vurun.
4. Fotoötürücü veb-səhifəsində telefonunuzla QR kodunu skanlayın.
5. Eyni qovluqdakı digər şəkilləri göstərmək üçün sola və ya sağa vurun.

Xəritələr və naviqasiya

Ətraf yerləri və onlara necə getməyi öyrənin.

Məkan xidmətlərini aktivləşdirmək

Xəritələrdən istifadə edərək harada olduğunuzu öyrənin, çəkdiyiniz şəkilləri olduğunuz yeri əlavə edin və proqramların daha geniş xidmət çeşidi təklif edə bilməsi üçün məkan məlumatlarınızdan istifadə etməsinə icazə verin.

1. Sola keçin və **Parametrlər** vurun.
2. **Yer** vurun və **Məkan xidmətləri Aktiv**  kimi dəyişin.


HERE Drive-ı Mağazadan yükləmək

İdarəetmə təcrübənizi səsli müşayiət olunan addım-addım istiqamətlərlə təkmilləşdirmək istəyirsiniz? HERE Drive proqramını Mağazadan yükləyin.

 **HERE Drive** vurun və təlimatlara əməl edin.

HERE Maps

HERE Maps yaxınlıqda olanları və getmək istədiyiniz yerə yolu göstərir.



Bunu edə bilərsiniz:

- Ünvanları və gəzməli yerləri, məsələn restoranlar, xəstəxanalar, hava limanlarını axtarın
- Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai nəqliyyatdan istifadə edərkən istiqamətləri əldə edin - başlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər hansı digər yeri götürün
- Ticarət mərkəzində və ya mürəkkəb binalarda harada olduğunuza baxın və sevimli yerlərinizi və mağazalarınızı tapın

- Bütün HERE proqramlarında və **here.com**-da getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın – sevimli yerlərinizi Nokia hesabında saxlayın.
- Yerə dair rəy yazın və ya şəkil çəkin və hər kəsin telefonlarında və ya **here.com** ünvanında görməsi üçün onu yükləyin

★ **İşarə:** HERE Maps proqramının ən son versiyasını telefonunuza yükləmək üçün bu QR kodunda istifadə edin.  basın və  vurun. Kameranı koda tuşlayın və keçidə vurun.



Rəqəmsal xəritələrin məzmunu bəzən qeyri-dəqiq və tam olmaya bilər. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız məzmunu və ya xidmətə etibar etməyin.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Bəzi tərkibləri Nokia deyil, üçüncü tərəflər yaratmışdır. Tərkib natamam ola bilər və mövcudluğu sual altındadır.

Xəritədə olduğunuz yerə baxmaq

İstiqamətləri əldə etmək istəyirsinizsə, xəritədə harada olduğunuza baxın. Siz həmçinin müxtəlif şəhərləri və ölkələri araşdırı bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.

 harada olduğunuzu göstərir. Əgər HERE Maps olduğunuz yeri tapa bilmirsə,  sizin son məlum yerinizi göstərir.

Dəqiq mövqe təyini mümkün deyilsə, məkan nişanının ətrafındakı yaşıl işıq olduğunuz ümumi ərazini göstərir. Sıx məskunlaşmış ərazilərdə hesablama dəqiqliyi daha yaxşıdır və yaşıl işıq o qədər də geniş deyil.

2. Cari və ya son məlum yerə baxmaq üçün  vurun.

Xəritənin əhatə dairəsi ölkə və regiona görə fəqlənir.

Xəritəyə baxmaq

Barmağınızla xəritəni çəkin.

Böyütmək və ya kiçiltmək

İki barmağınızı xəritənin üzərinə qoyun və böyütmək üçün onları bir-birindən uzaqlaşdırın yaxud kiçiltmək üçün onları bir-birinə yaxınlaşdırın.


★ **İşarə:** Xəritə görünüşünə miqyas idarəediciləri əlavə etmək üçün **••• > parametrlər** seçiminə vurun və **Miqyas idarəediciləri** seçimini **Aktiv**  olaraq təyin edin.

Məkanı tapmaq

HERE Maps müəyyən yerləri və şirkətləri tapmağa kömək edir.

1. Başlama ekranında sola sürüşdürün və **HERE Maps** > **P** **vurun.**
 2. Axtarış xanasına küçənin ünvanı və ya yerin adı kimi axtarış sözlərini yazın.
 3. Təklif olunan seçimlərin siyahısından birini seçin və ya axtarış üçün Enter düyməsini vurun.
- Yer xəritədə göstərilir.

★ **İşarə:** Yer haqqında ətraflı məlumat almaq istəyirsiniz? Yer təfərrüatları görünüşünə ümumi məlumat, şəkillər, rəylər, təlimatlara keçidlər və yaxınlıqdakı yerlərə dair digər təkliflər daxil ola bilər. Yer xəritədə göstərildikdə təfərrüatlar görünüşünə baxmaq üçün məlumat qovucuğuna vurun.




Heç bir axtarış nəticəsi tapılmayıbsa, axtarış sözlərini düzgün yazdığınızı yoxlayın.

Yaxınlıqdakı yerləri kəşf etmək

Yeni restoran, otel və ya mağaza axtarırsınız? HERE Maps sizə yaxınlıqdakı yerləri təklif edir.

1. Başlama ekranında sola sürüşdürün və vurun **HERE Maps.**
 2. Yaxınlıqdakı təklif olunan yerləri tapmaq və ya xəritədəki hər hansı nöqtəni seçmək üçün **P** vurun.
 3. **P** vurun.
- Siz xəritədə müxtəlif növdə yer təklifləri görə bilərsiniz.



Yaxınlıqdakı müəyyən yerləri tapmaq

Yaxınlıqdakı yerlər xəritədə göstərildikdə, ekranın aşağısından yuxarı doğru sürüşdürün və **kateqoriyaları göstər** kateqoriyaya vurun.

Kateqoriyada olan yaxınlıqdakı yerlər siyahıda göstərilir. Onlara xəritədə baxmaq üçün xəritəyə vurun.

★ **İşarə:** Kateqoriyanı başlanğıc ekranına əlavə etmək üçün kateqoriyanı seçdikdən sonra  vurun. Beləliklə harada olmanızdan asılı olmayaraq yeni yerləri kəşf edə bilərsiniz.

Ticarət mərkəzində yolunuzu tapmaq

Artıq ticarət mərkəzində hər hansı mağazanı tapmaq üçün o tərəf, bu tərəfə getmək lazım deyil. HERE Maps labirintə bənzər ticarət mərkəzində və digər böyük binalarda sizə bələdçilik edə bilər.

Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.


Bu funksiya istifadə etmək üçün siz internetə bağlanmalısınız, və bu zaman daxili xəritəyə giriş mümkün olacaq. Qapalı yer xəritə məlumatları bütün ölkələrdə və ya regionlarda və ya bütün binalar üçün mövcud olmaya bilər.

1. Bina xəritədə göstərildikdə, binanın hissələrini (məsələn, ticarət mərkəzinin mağazaları) görə nə kimi böyüdün.

2. Binaya vurun.

★ **İşarə:** Binanın hər hansı yeri haqqında məlumata baxmaq üçün yerə və sonra məlumat qovucuğuna vurun.

3. Binanın müxtəlif mərtəbələrinə baxmaq üçün xəritənin sağında mərtəbə nömrələri arasında yuxarı-aşağı sürüşdürün.



Binalarda müəyyən yerləri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarisına doğru sürüşdürün. **kateqoriyalari göstər** vurun və kateqoriyanı seçin.

Binada müəyyən yeri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarisına doğru sürüşdürün. Sola **məlumat kitabı** üzərinə sürüşdürün və **Y** vurun.

Marşrut istiqamətlərini əldə etmək

Yolunuzu asanlıqla tapmaq istəyirsiniz? Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai nəqliyyatdan istifadə edərkən istiqamətləri əldə edin - başlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər hansı digər yeri götürün.

1. Başlama ekranında sola sürüşdürün və **HERE Maps** vurun.

2. Vurun: **••• > istiqamətlər**.

3. Cari yerinizin başlanğıc nöqtəsi olmasını istəmirsinizsə, **buradan** vuraraq başlanğıc nöqtəsini axtarın.

4. **haraya** vuraraq gediləcək yeri axtarın.

Xəritədə marşrut və ora çatmaq üçün nə qədər vaxtın lazım olduğu göstərilir. Təfərrüatlı istiqamətlərə baxmaq üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün.

★ **İşarə:**İstiqamətləri əldə etmək üçün siz həmçinin xəritədə hər hansı nöqtəyə vura və ya vurub saxlayaraq məlumat qabarcığına vura bilərsiniz. Vurun: **buraya istiqamətlər** və ya **buradan istiqamətlər**.

Piyada istiqamətlərini əldə etmək

Marşrutunuzu yaratdıqdan sonra **🚶** vurun və görünüşün yuxarisında **naviqasiyanı başlat** seçiminə vurun. Olduğunuz yer, növbəti döngə və marşrutun xülasəsi arasında keçid etmək üçün xəritənin aşağısında məlumat sahəsində sola və ya sağa vurun.

HERE Drive-da səs bələdçili idarəetmə istiqamətlərini əldə edin

Getdiyiniz yeri təyin etdikdən sonra (cari yerinizi başlanğıc nöqtəsi kimi seçin), vurun: **🚗 > naviqasiyanı başlat**. Telefonunuzda HERE Drive quraşdırılmayıbsa, onu yükləməyiniz tələb olunacaq.

İctimai nəqliyyat üçün istiqamətləri əldə etmək

Marşrutunuzu yaratdıqdan sonra  vurun.

Sizin marşrutunuz burada HERE Transit açılır. İctimai nəqliyyat məlumatı dünya üzrə yalnız müəyyən şəhərlərdə mümkündür.

Hər hansı yere şəkil əlavə etmək

Bəyəndiyiniz nəisə görmüsünüz? Qoyun digərləri də sizin təcrübənizi paylaşsın. Şəkil çəkin və hər kəsin telefonlarında və ya here.com-da görməsi üçün onu yükləyin.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **HERE Maps**.
2. Yaxınlıqdakı yerlərə baxmaq üçün  vurun.
3. Xəritədə yer nişanına və məlumat qovucucuğa vurun.
4. Yer təfərrüatları görünüşündə **şəkillər** seçin və  **şəkil əlavə et** vurun.
5. Şəkil və  vurun.

Yerə baxmaq və onu qiymətləndirmək

Yer təfərrüatları görünüşündə **rəylər** seçin və  **rəy əlavə et** vurun. Məkanı qiymətləndirmək üçün ulduzlara vurun və fikrinizi yazın.

Yeri yadda saxlamaq

Səyahətinizi planlaşdırmaqdə köməkçi olmaq üçün siz yerləri, məsələn, otelləri, atraksionları və ya yanacaq məntəqələrini axtara və onları telefonunuzda saxlaya bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.
2. Ünvanı və ya yeri axtarmaq üçün  vurun.
3. Yer xəritədə göstərilədikdə təfərrüatlar görünüşünü açmaq üçün məlumat qovucucuğa vurun.
4. Yer təfərrüatları görünüşündə  vurun.

 **İşarə:**Həmçinin asanlıqla daxil olmaq üçün yeri başlanğıc ekranına əlavə edə bilərsiniz. Yer xəritədə göründükdə məlumat qovucucuğa və sonra  vurun.

Saxlanmış yerə baxmaq

Əsas görünüşdə  vurun.

Saxlanmış yeri silin

Əsas görünüşdə  burun və yerləşdirin və  vurun.

Saxlanmış yerləri sinxronlaşdırmaq

Getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın – sevimli yerlərinizi Nokia hesabı ilə sinxronlaşdırın.

Başlama ekranında sola sürüşdürün və vurun  **HERE Maps**.

Siz **here.com** ilə kompüterinizdə səyahətinizi planlaşdır, saxlanmış yerləri telefonunuzda HERE Maps ilə sinxronlaşdır və yolda olarkən plana daxil ola bilərsiniz. Sinxronlaşdırma həmçinin əvvəlki Nokia telefonunuzda olan yerlərin yeni telefonunuza köçürməyin əlverişli üsuludur. Köhnə telefonunuzu Nokia hesabınız ilə və sonra yeni telefonunuzla sinxronlaşdırın.

Nokia hesabınızla daxil olmusunuzsa, hər dəfə HERE Maps proqramını açdıqda sevimli yerləriniz avtomatik olaraq telefonunuzla sinxronlaşdırılacaq. Saxlanmış yerləri mexaniki olaraq sinxronlaşdırmaq üçün  >  düyməsinə vurun.

Avtomatik sinxronlaşmanı söndürmək

••• > parametrlər vurun və **Sevimliləri avtomatik sinxronlaşdırmaq** seçimini  kimi dəyişin.

Telefona xəritələri yükləmək

Səyahətə çıxmadan əvvəl yeni xəritələri telefonunuzda saxlayın və beləliklə, səyahət zamanı İnternet bağlantısı olmadan xəritələrə baxa biləcəksiniz.

Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** > ••• > **xəritələri yüklə** vurun.

Xəritələri yükləmək və yeniləmək üçün Wi-Fi şəbəkəsini yandırın.

1. Vurun: **yeni xəritələri yüklə**.

2.  vuraraq ölkə və ya regionu seçin.

Mövcud xəritəni yeniləmək

Vurun: **hazırkı xəritələri yenilə**.

Xəritəni silmək

Vurun: **yeni xəritələri yüklə**. Xəritəyə vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Xəritənin görünüşünü dəyişmək

Müəyyən detalları vurğulamaq və yolunuzu asanlıqla tapmaq üçün xəritəyə müxtəlif rejimlərdə baxın.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.

2.  vuraraq xəritə görünüşünü seçin, məsələn, **peyk** və ya **yol hərəkəti**.

Mövcud seçimlər və xüsusiyyətlər regiona görə dəyişə bilər. Mümkün olmayan seçimlər tutqun görünür.

Mövqe təyini üsulları

Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyindən istifadə edərək olduğunuz yeri xəritədə göstərir.

Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və təmliyi, məsələn, olduğunuz yerdən, ətrafdan və üçüncü tərəf mənbələrindən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində və ya metroda mövcud olmaya bilər. Mövqe təyini metodları ilə bağlı məxfilik məlumatı üçün Nokia Məxfilik Siyasətinə baxın.

Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və Glonass-a digər oxşar təkmilləşmələr mövqe məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi hesablamaqda GPS-ə kömək edir.

A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət zamanı, telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırma bilər. Wi-Fi şəbəkəsindən istifadənin məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-i söndürə bilərsiniz.

Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.

İnternet

Simsiz bağlantıları necə yaratmağı və məlumat xərcələrinə qənaət edərək vebə baxmağı öyrənin.

İnternet qoşulmalarını təyin etmək

Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif yoxsa istifadəyə görə tarif tətbiq edir? Rouminq zamanı və evdə olarkən məlumat xərcələrini azaltmaq üçün Wi-Fi və mobil məlumat parametrlərini dəyişin.

- ❗ **Mühüm:** Wi-Fi şəbəkənin təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin. Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.

Ümumiyyətlə Wi-Fi qoşulmasından istifadə mobil məlumat qoşulması ilə müqayisədə daha sürətli və ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoşulmasından istifadə mümkündürsə, telefonunuz Wi-Fi qoşulmasından istifadə edir.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Wi-Fi** vurun.
2. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.
3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasından istifadə

Başlama ekranında sola vurun və  **Parametrlər** > **Mobil** vuraraq **Məlumat bağlantısı** seçimini **Aktiv** kimi dəyişin.

Rouminq zamanı mobil məlumat qoşulmasından istifadə

Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırır.

Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.

Başlama ekranında sola vurub  **Parametrlər** > **Mobil** vurun və **Məlumat rouminqi seçimləri** seçimini **Rouminq** kimi dəyişin.

Kompüterə vebə qoşmaq

Laptopunuzda İnternetdən istifadə etmək istəyirsiniz, lakin İnternetə çıxışınız yoxdur? Siz telefonunuzun mobil məlumat bağlantısından laptopunuz və ya digər cihazlarda istifadə edə bilərsiniz. Beləliklə, Wi-Fi bağlantısı yaradılır.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **İnternet paylaşma** vurun.
2. **Paylaşılır** seçimini **Aktiv** kimi dəyişin.
3. Bağlantının adını dəyişmək üçün **Quraşdırma** > **Yayım adı** vuraraq adı yazın.

★ **İşarə:** Həmçinin bağlantıya parol da təyin edə bilərsiniz.

4. Digər cihazda bağlantını seçin.

Digər cihaz sizin məlumat planınızdan istifadə edir, bu isə məlumat trafiki qiymətlərinə təsir edə bilər. Məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Veb-brauzer

Xəbərləri oxuyun və sevimli veb-saytlarınıza baş çəkin. İnternetdə veb-səhifələrə baxmaq üçün telefonunuzda Internet Explorer 10 Mobile proqramından istifadə edə bilərsiniz. Brauzeriniz təhlükələrə qarşı xəbərdarlıq etməkdə yardımçı ola bilər.

Vurun:  **Internet Explorer.**

Vebə baxmaq üçün İnternetə qoşulu olmalısınız.

Veb-səhifələrə baxmaq

İnternetə telefondan baxa bildikdən sonra kompüter nəyinizə lazımdır?

★ **İşarə:** Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif tətbiq etmirsə, məlumat xərclərinə qənaət etmək üçün İnternetə Wi-Fi şəbəkəsi ilə qoşulun.

1. Vurun:  **Internet Explorer.**

2. Ünvan zolağına vurun.

3. Veb-ünvanı yazın.


★ **İşarə:** Veb-ünvanın şəkilçisini, məs, .org, sürətlə yazmaq üçün klaviaturada şəkilçi düyməsinə vurub saxlayın və istədiyiniz şəkilçiyə vurun.

4. Vurun: ➡.

★ **İşarə:** İnternetdə axtarış etmək üçün ünvan zolağına axtarış sözünü yazın və ➡ vurun.

Böyütmək və ya kiçiltmək

İki barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.



★ **İşarə:** Eləcə də, ekrana iki dəfə vura bilərsiniz.

Yeni tab-vərəq açmaq

Eyni vaxtda bir neçə veb-sayta daxil olmaq istəyirsinizsə, 6-ya qədər brauzer səhifəsi (tab-vərəq) açsın və onlar arasında keçid edə bilərsiniz.

Vurun:  **Internet Explorer.**

Vurun: **••• > Tab-vərəqlər > .**

Tab-vərəqlər arasında keçid

••• > Tab-vərəqlər vurub və tab-vərəqə vurun.

Tab-vərəqi bağlamaq

Vurun: **••• > Tab-vərəqlər > .**

Veb-saytı sevimlilərə əlavə etmək

Eyni veb-saytlara tez-tez daxil olursunuzsa, onları sevimli kimi əlavə edin və beləliklə, onlara sürətlə daxil olun.

Vurun:  **Internet Explorer.**

1. Veb-sayta daxil olun.

2. Vurun: **••• > Sevimlilərə əlavə et.**

★ **İşarə:** Həmçinin sevimli veb-saytlarınızı başlanğıc ekranına daxil edə bilərsiniz. Veb-sayta baxarkən vurun: **••• > Başlanğıca daxil et.**

Sevimli veb-sayta daxil olmaq

••• > Sevimlilər və veb-sayta vurun.

★ **İşarə:** Sevimlilərə sürətlə daxil olmaq üçün sevimlilər nişanını ünvan zolağına əlavə edin. Vurun: **••• > Parametrlər > Ünvan sətri düyməsindən istifadə edin > Sevimlilər.**

Brauzer tarixçəsini təmizləmək

İnternetə baxışı bitirdikdən sonra şəxsi məlumatlarınızı, məsələn, baxış tarixçəsi və müvəqqəti İnternet fayllarını silə bilərsiniz.

1. Vurun:  **Internet Explorer.**

2. Vurun: **••• > Parametrlər > Tarixçəni sil.**

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Baxış tarixçəsində ayrı-ayrı elementləri silmək

••• > Son >  vurub silmək istədiyiniz söhbətə və  vurun.

İnternetdə axtarış etmək

Bing axtarışı vasitəsilə İnterneti və xarici dünyanı kəşf edin. Axtarış sözlərini yazmaq üçün klaviatura və ya səsindən istifadə edə bilərsiniz.

1. Basın .

2. Axtarış xanasına axtarış sözünü yazın və  vurun. Axtarış sözünü təklif olunan sözlərin arasından da seçə bilərsiniz.

3. Əlaqədar axtarış nəticələrini görmək üçün sola vuraraq müxtəlif axtarış nəticəsi kateqoriyalarına baxın.

Səs axtarışından istifadə

 düyməsinə basın, axtarış xanasında  vurun və axtarış sözünüzü deyın.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə məlumat üçün www.windowsphone.com ünvanına baxın.

Bütün internet bağlantılarını bağlamaq

Arxa planda açıq olan internet bağlantılarını bağlamaqla batareyanıza qənaət edin. Proqramları bağlamadan bunu edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun:  **Parametrlər** > **Wi-Fi**.
2. **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  olaraq təyin edin.

Mobil məlumat qoşulmasını bağlamaq

Başlama ekranında sola vurun və  **Parametrlər** > **Mobil** vuraraq **Məlumat bağlantısı** seçimini **Qeyri-aktiv** olaraq təyin edin.

Əyləncə

Boş vaxtınız var və əylənmək istəyirsiniz? Videolara necə baxmağı, sevimli musiqilərinizi dinləməyi və oyunlar oynamağı öyrənin.

Baxmaq və dinləmək

Siz telefonunuzdan videolara baxmaq, musiqi və ya podkastları dinləmək üçün istifadə edə bilərsiniz.

Vurun:  **Musiqi+Videolar.**

Musiqi və podkastlara qulaq asmaq və videolara baxmaq

Yolda olarkən sevimli medianız sizinlə olsun – harada olmağınızdan asılı olmayaraq videolara baxın, musiqi və podkastları dinləyin.

1. Vurun:  **Musiqi+Videolar.**
2. Vurun: **Musiqi, Videolar** və ya **Podkastlar.**
3. Kateqoriyaya baxmaq üçün sola və ya sağa vurun.
4. Dinləmək istədiyiniz mahnı, podkast və ya videoya vurun.

İfaya fasilə vermək və ya onu davam etdirmək

Vurun:  və ya .


Mahnıları təsadüfi qaydada səsləndirmək üçün  düyməsinə vurun.

Sürətlə geri və ya irəli fırlatmaq

 və ya  düyməsini basıb saxlayın.

FM radio

Telefonunuzda radioya qulaq asmağı öyrənin.



Radio dinləmək

Sevimli FM radio stansiyalarınızdan həmişə zövq alın.

Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.

1. Başlama ekranında sola sürüşdürün və  **Musiqi+Videolar** > **Radio** vurun.
2. Uyğun qulaqlığı qoşun.

Əvvəlki və ya növbəti stansiya keçid

Sola və ya sağa vurun.

Radio stansiyanı yadda saxlamaq

Sevimli radio stansiyalarınızı yaddaşda saxlayın və onlara asanlıqla qulaq asın.

Başlama ekranında sola sürüşdürün və  **Musiqi+Videolar** vurun.

Qulaq asdığınız radio stansiyanı yaddaşda saxlamaq üçün  vurun.

Saxlanmış stansiya siyahısına baxmaq

Vurun: .

Stansiyanı siyahıdan silmək

Vurun: .

Nokia Musiqi

Windows Phone-da Nokia Musiqi ilə siz telefonunuza və kompüterinizə mahnılar yükləyə bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** vurun.

Əlavə məlumat üçün **music.nokia.com** ünvanına daxil olun.

- ★ **İşarə:** Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi bağlantısından istifadə edin. İnternetə qoşulmağa dair məlumat üçün istifadəçi təlimatlarına müraciət edin.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud deyil.

Əgər sizin Nokia hesabı ilə bağlı kreditiniz və ya digər Nokia Musiqi Limitsiz üzvlüyünüz varsa, onu bağlamayın. Bağlasanız, bunlar hamısı itiriləcək.

Musiqi və digər məzmunun yüklənməsi və axını xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Məlumatın ötürülmə qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Miks Radio

Müxtəlif janrlar üzrə yeni ifaçıları və mahnıları öyrənməyin ən asan yolu Nokia Miks Radioda musiqi dinləməkdir. Siz müxtəlif ifaçılara və janrlara aid miksləri seçərək dinləyə və oflayn qulaq asmaq üçün telefonunuzda saxlaya bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** > **Miks radio** vurun.
2. Hansı musiqi janrına qulaq asmaq istədiyinizi seçin.

★ **İşarə:** Oflayn dinləmək üçün miksə vurub saxlayın. Eyni vaxtda yadda saxlana bilən oflayn mikslərin sayı məhduddur.

Musiqiyə fasilə vermək və ya onu davam etdirmək

Vurun:  və ya .

★ **İşarə:** Cari mahnını satın almaq üçün  vurun.

Növbəti mahnıya keçmək

Vurun: .

Ötürülən mahnıların sayında məhdudiyyət ola bilər.

Miks radionuzu fərdiləşdirmək

Siz zövqünüza görə yaradılmış janr mikslərini dinləmək üçün musiqi profili yarada bilərsiniz. Profiliniz telefonunuzda və ya kompüterinizdə olan musiqi ilə avtomatik şəkildə tərtib edilir.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Nokia Musiqi > Miks yarat.**

2. **Fərdiləşdir** seçiminə sürüşdürüb **musiqi profilini yarat** vurun. Musiqi kolleksiyanızın detalları axtarılır və musiqi xidmətinə yüklənir.

3. Kompüterinizdəki musiqini axtarmaq üçün **••• > Kompüterdə axtarış** vurun və təlimatlara əməl edin.

4. Miks ifa etmək üçün  vurun.

★ **İşarə:** Bütün janrlara baxmaq üçün təsvirlər üzərində yuxarı sürüşdürün.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.

Miks Radio ilə tövsiyələr əldə edin

Nokia Miks Radio ilə siz sevimli ifaçılarınızla bərabər musiqi tövsiyələri almaq üçün fərdi mikslər yarada bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Nokia Musiqi.**

2. Vurun: **Miks yarat.**

3. Vurun: .

4. İfaçının adını yazın - siz 3-ə qədər ad əlavə edə bilərsiniz.

5. Seçilmiş ifaçılar əsasında miks yaratmaq üçün  düyməsinə vurun.

Nokia Musiqidən musiqiləri yükləmək

Ən yeni musiqiləri izləyin və Nokia Musiqi-dən sevimli musiqilərinizi yükləyin.

★ **İşarə:** Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi bağlantısından istifadə edin. İnterneta qoşulmağa dair məlumat üçün istifadəçi təlimatlarına müraciət edin.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi > Mağaza** vurun.

2. Yükləmək istədiyiniz mahnı və ya albomu seçin.

3. Mahnı və ya albomun qiymətinə vurun. Bəzi mahnılar yalnız albomun bir hissəsi olaraq yüklənə bilər.

4. Tələb olunduqda, Nokia hesabınıza daxil olun.

5. Ödəmə üsulunu seçin.

Mahnılar telefonunuzda saxlanır və avtomatik olaraq musiqi kolleksiyınıza əlavə olunur.

Aktiv yükləmələrə baxmaq

Vurun: **Parametrlər**.

Konsertləri tapmaq

Sevimli qruplarınızın canlı ifalarını qaçırmayın. Konsertlər ilə yaxınlığınızda keçiriləcək konsertləri görə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Nokia Musiqi > Konsertlər**.

Bu xidmət sizin cari yerinizi bilməlidir. Soruşulduqda xidmətə yeriniz haqqında məlumatdan istifadə etmək icazəsini verin.

2. Biletləri almaq üçün konsertə vurun, **Tiletlər** üzərinə sürüşdürün və əgər mümkündürsə, satıcıyı seçin.

★ **İşarə:**Həmçinin ifaçı, məkan və ya yerə əsasən konsertləri axtara bilərsiniz.  vurub axtarış sözünü yazın.

★ **İşarə:**Konsert təfəsilatlarını dostlarınızla paylaşmaq üçün  vurun. Siz onu elektron məktub və ya mesajla paylaşa və ya ictimai şəbəkə xidmətinə göndərə bilərsiniz.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.

Musiqinin və videoların telefon və kompüter arasında sinxronlaşdırması

Telefonda dinləmək və ya baxmaq istədiyiniz media kompüterinizdədir? Musiqi və videoları telefon və kompüter arasında sinxronlaşdırmaq üçün USB kabelindən istifadə edin.

1. USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.

2. Kompüterin fayl menecerində, məsələn, Windows Explorer və ya Finder-də mahnı və videoları telefonunuza sürüşdürün.


★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu **www.windowsphone.com** ünvanından yükləyə bilərsiniz.

Hansı kompüter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Windows Explorer
Windows 8	x	x		x
Windows 8 RT	x			x
Windows 7		x		x
Windows Vista/XP				x

Oyunlar

Oylanmak istəyirsiniz? Telefonunuza oyunlar yükləmək və oynamaqla əylənin.



Oyunları yükləmək

Yolda olarkən Mağazadan telefonunuz üçün yeni oyunlar əldə edin.

1. Vurun:  **Oyunlar**.
2. Mağazada olan seçimə baxın və istədiyiniz oyuna vurun.
3. Pulsuz oyun yükləmək üçün **Quraşdır** vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun.
5. Oyunu satın almaq üçün **Al** vurun.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Oyun oynamaq

Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun oynaya bilərsiniz.

Vurun:  **Oyunlar**.

Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.

★ **İşarə:** Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. **Kolleksiya** görünüşündə oyuna vurub saxlayın və **Başlanğıca daxil et** vurun.

Oyunları yükləmək

Siz **Mağazadan** yeni oyunlar yükləyə bilərsiniz. **Kolleksiya** seçiminə vurun və **Əlavə oyunlar əldə edin** seçin.

Oyun oynamaq dəvətini qəbul etmək

Xbox-a daxil olun **Bildirişlər** seçiminə keçin və dəvətə vurun. Bu oyun sizdə yoxdursa, lakin Mağazada varsa, siz onun sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.

Oyuna davam etmək

Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.

Fəaliyyətinizi planlaşdırın. Təqvim və Microsoft Office proqramlarından necə istifadə etməyi öyrənin.



Microsoft Office Mobile

Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".

Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slaydlarını açmaq və onlara baxmaq, SharePoint ilə sənədləri paylaşmaq üçün Office mərkəzinə daxil olun.

Siz həmçinin sənədlərinizi Windows SkyDrive-da saxlaya bilərsiniz. SkyDrive bulud yaddaşdır və siz ondan telefon, planşet, kompüter və ya Xbox-dan sənədlərə daxil olmaq üçün istifadə edə bilərsiniz. Sənəd üzərində işi bitirdikdən sonra ona geri qayıtmaq istədikdə hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.

Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:

- Microsoft Word Mobile
- Microsoft Excel Mobile
- Microsoft PowerPoint Mobile
- Microsoft SharePoint Workspace Mobile
- Windows SkyDrive

Microsoft Office sənədlərini oxumaq

Office mərkəzində siz Microsoft Office sənədlərinə, məsələn, Word sənədlərinə, Excel cədvəllərinə və ya PowerPoint təqdimatlarına baxa bilərsiniz.

1. Vurun:  **Office**.
2. **Yerlər** tərəf sürüşdürün və baxmaq istədiyiniz yerin üzərinə vurun.
3. Word, Excel və ya PowerPoint faylına vurun.

Word sənədi yaratmaq

Microsoft Word Mobile ilə siz yeni sənədlər yarada bilərsiniz.

1. Vurun:  **Office**
2. **Son** seçiminə keçin.
3. Vurun: 
4. Boş Word faylı və ya şablonuna vurun.
5. Mətni yazın.
6. Sənədi yadda saxlamaq üçün **...** > **Saxla** seçiminə vurun.

Word sənədini redaktə etmək

Microsoft Word Mobile ilə sənədlərinizi yolda olarkən belə redaktə edin. Siz sənədlərinizi redaktə edə və işinizi SharePoint saytında paylaşa bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. Faylın olduğu yerə vurun.
3. Redaktə etmək istədiyiniz Word faylına vurun.
4. Mətni redaktə etmək üçün  vurun.
5. Sənədi yadda saxlamaq üçün **...** > **Saxla** seçiminə vurun.

★ **İşarə:** Vacib sənədlərə sürətlə daxil olmaq üçün onları başlanğıc ekranına əlavə edə bilərsiniz. Sənədə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Şərh əlavə etmək

Vurun:  > .

Sənəddə mətni axtarmaq

Word faylına və  vurun.

Sənədi poçtla göndərmək

Word faylına və **...** > **Paylaş...** vurun.

Excel iş vərəqi yaratmaq

Microsoft Excel Mobile ilə siz yeni Excel iş vərəqləri yarada bilərsiniz.

 **Office** seçiminə vurun və **Son** seçin.

1. Vurun: 
2. Boş Excel faylı və ya şablonuna vurun.
3. Xanaya və səhifənin aşağısında olan mətn xanasına vurun.
4. Dəyərləri və ya mətni daxil edin.
5. İş vərəqini yadda saxlamaq üçün  < **...** > **Saxla** seçiminə vurun

Excel iş vərəqini redaktə etmək

Son rəqəmləri yoxlamaq üçün ofisə getməyə ehtiyac yoxdur. Microsoft Excel Mobile ilə siz iş vərəqlərinizi redaktə edə və nəticələri SharePoint saytında paylaşa bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. Faylın olduğu yerə vurun.
3. Redaktə etmək istədiyiniz Excel faylına vurun.
4. Başqa bir iş vərəqinə keçmək üçün  və iş vərəqinə vurun.

5. İş vərəqini yadda saxlamaq üçün ••• > **Saxla** üzərinə vurun.

Xanaya şərh əlavə etmək

••• > **Şərh** vurun.

Xanalara süzgəc əlavə etmək

Vurun: ••• > **Süzgəci tətbiq et.**

Xana və mətn formatını dəyişmək

Vurun: ••• > **Xana formatı...**

İş vərəqində məlumatları tapmaq

Excel faylına və ⓘ üzərinə vurun.

İş vərəqini e-poçtla göndərmək

Excel faylına və ••• > **Paylaş...** vurun.

Sənədi silmək

Telefon yaddaşı dolub? Sizə lazım olmayan Office sənədlərini silə bilərsiniz.

1. **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. **Telefon** və ya silmək istədiyiniz sənədin yerləşdiyi yerə vurun.
3. Sənədə vurub saxlayın və sonra **Sil** vurun.

PowerPoint təqdimatına baxmaq və onu redaktə etmək

Microsoft PowerPoint Mobile ilə iclasa gedərkən yolda təqdimatınıza son düzəlişləri edin.

1. **Office** vurun, **Yerlər** tərəf sürüşdürün və baxmaq istədiyiniz PowerPoint faylının yerinə vurun.
2. PowerPoint faylına vurun və telefonunuzu albom rejiminə çevirin.
3. Slaydlara baxmaq üçün sola və ya sağa vurun.
4. Xüsusi bir slayda keçmək üçün ⊕ və baxmaq istədiyiniz slayda vurun.
5. Slayda qeyd əlavə etmək üçün telefonunuzu portret rejiminə çevirin və slaydın aşağısında boş sahəyə vurun.
6. Slaydı redaktə etmək üçün ⓘvurun.
7. Təqdimatı yadda saxlamaq üçün ••• > **Saxla** vurun.

Təqdimatı poçtla göndərmək

PowerPoint faylına və ••• > **Paylaş...** vurun.

Təqdimatı silmək

PowerPoint faylına vurub saxlayın və sonra **Sil** vurun.

PowerPoint yayımına baxmaq

Siz telefonunuzla yolda olarkən iclasda iştirak edə və İnternet üzərindən PowerPoint təqdimatı yayımını izləyə bilərsiniz.

Təqdimatın yayım linki olan poçtu açın və linkə vurun.

SharePoint Workspace Mobile ilə sənədləri paylaşmaq

Birgə Microsoft Office sənədləri üzərində işləyin və layihələr, qrafiklər və ideyalara dair əməkdaşlıq edin. Microsoft SharePoint Workspace Mobile ilə siz sənədlərinizə onlayn baxa, göndərə, redaktə edə və sinxronlaşdırı bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2.  vurun, SharePoint saytının veb-ünvanını yazaraq ➔ vurun.
3. Sənədi seçin.

Sənədin bir nüsxəsi telefonunuza yüklənəcək.

4. Sənədə baxın və ya onu redaktə edin və dəyişiklikləri saxlayın.

★ **İşarə:** Telefonunuzda sənədin oflayn nüsxəsini saxlamaq üçün sənədə vurub saxlayaraq **Həmişə oflayn ol** vurun.

SharePoint Workspace Mobile-ə geri qayıtmaq

Basın ←.

Qeyd yazmaq

Kağızda olan qeydləri asanlıqla itirə bilərsiniz. Tələsik kağıza qeyd etmək əvəzinə qeydlərinizi Microsoft OneNote Mobile ilə yazı bilərsiniz. Beləliklə, qeydləriniz həmişə sizinlə olur. Eləcə də, qeydlərinizi SkyDrive ilə sinxronlaşdırı və OneNote ilə telefonunuzda, kompyuterdə və ya veb-səyyahda onlayn onlara baxa və redaktə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **OneNote** vurun.
2. Vurun: .
3. Qeydınızı yazın.
4. Mətni format etmək üçün **...** > **Format** vurun.
5. Şəkil əlavə etmək üçün  vurun.
6. Səs klipini yazmaq üçün  vurun.
7. Dəyişiklikləri saxlamaq üçün ← basın.

Telefonunuzda Microsoft hesabı quraşdırılıbsa, dəyişiklikləriniz yadda saxlanacaq SkyDrive-da susmaya görə **Şəxsi (Veb)** qeyd dəftəriniz ilə sinxronlaşdırılacaq. Əks halda, dəyişikliklər telefonda saxlanacaq.

Qeydi poçtla göndərmək

Qeydə və **...** > **Paylaş...** vurun.

★ **İşarə:** Vacib qeydə sürətlə daxil olmaq üçün onu başlanğıc ekranına daxil edə bilərsiniz. Qeydə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Başqa bir cihazda sənədə davam etmək

Siz Office sənədini SkyDrive-da saxlaya və başqa bir cihazda işinizə davam edə bilərsiniz.

1. Office sənədinin üzərində işləyərkən **...** > **Fərqli saxla...** vurun.
2. Vurun: **Saxla** > **SkyDrive**.
3. Vurun: **Saxla**

Siz sənədini başqa bir cihazda SkyDrive-dan aç və qaldığınız yerdən davam edə bilərsiniz.

Təqvim

Görüşlərinizi, tapşırıqları və cədvəllərinizi necə yeniləməyi öyrənin.

Tapşırıq siyahısına iş əlavə etmək

İşdə etməli olduğunuz vacib işlər var, kitabları kitabxanaya qaytarmalısınız və ya iştirak etmək istədiyiniz tədbir var? Siz təqviminizə tapşırıqlar (işlər) əlavə edə bilərsiniz. Hər hansı xüsusi son tarix varsa, xatırlatma qurun.

1. Başlama ekranında sola sürüşdürün və vurun:  **Təqvim**.
2. **Ediləcək iş** tərəf sürüşdürün.
3.  vurun və boş yerləri doldurun.
4. Xatırlatmanı əlavə etmək üçün **Xatırladıcı Aktiv**  kimi dəyişin və xatırlatmanın tarix və vaxtını təyin edin.
5. Vurun: .

Tapşırığı tamamlanmış qeyd etmək

Tapşırığa vurub saxlayın və sonra **Tamamla** vurun.

Tapşırığı redaktə etmək və ya silmək

Tapşırığa vurub saxlayın və sonra **Redaktə et** və ya **Sil** vurun.

Görüş əlavə etmək

Görüşü yadda saxlamağa çalışırsınız? Onu təqviminizə əlavə edin.

1. Başlama ekranında sola sürüşdürün və vurun:  **Təqvim**.
2. **Gün** və ya **Gündəlik** tərəf sürüşdürün və  vurun.
3. Boş yerləri doldurun.
4. Xatırlatmanı əlavə etmək üçün **Əlavə təfərrüatlar** > **Xatırladıcı** vurun və xatırlatmanın vaxtını təyin edin.
5. Vurun: .

Görüşü redaktə etmək və ya silmək

Görüşə vurub saxlayın və sonra **Redaktə et** və ya **Sil** vurun.

İş qrafikinə baxmaq

Siz təqvim hadisələrinə müxtəlif görünüşlərdə baxa bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun:  **Təqvim**.
2. Təqvim görünüşləri arasında keçid etmək üçün sola və ya sağa vurun.

Aya bütövlükdə baxmaq

Gün və ya Gündəlik görünüşündə  vurun.

★ **İşarə:** Əvvəlki və ya növbəti aya keçmək üçün yuxarı və ya aşağı vurun. Hər hansı aya keçmək üçün ekranın yuxarı hissəsində ayı seçin.

Xüsusi bir günə baxmaq

Gün və ya Gündəlik görünüşündə  və günə vurun.

Bir neçə təqvimdən istifadə

Telefonunuzda poçt hesablarını qurarkən, bütün hesablarınıza aid təqvimləri eyni yerdə görə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun:  **Təqvim**.
2. Təqvimi göstərmək və ya gizlətmək üçün **•••** > **Parametrlər** vurun və təqvimi aktiv və ya qeyri-aktiv edin.

★ **İşarə:** Təqvim gizli olduqda, təqvim hadisələri və xatırlatmalar müxtəlif təqvim görünüşlərində nümayiş olunmur.

Hər təqvimin rəngini dəyişmək

- > **Parametrlər** vuraraq cari rəngə və yeni rəngə vurun.

Hesablama etmək

Yolda olarkən hesablama aparmaq istəyirsiniz? Telefonunuzdan kalkulyator kimi istifadə edə bilərsiniz.

1. Başlangıç ekranında sola sürüşdürün və vurun:  **Kalkulyator**.
- ★ **İşarə:** İlk kalkulyatordan istifadə etmək üçün telefonunuzu düz tutun. Xüsusi kalkulyatordan istifadə etmək üçün telefonunuzu yan tərəfə çevirin.
2. Hesablamanın ilk rəqəmini daxil edin.
3. Üstəgəlmə və ya çıxma əməliyyatına vurun.
4. Hesablamanın ikinci rəqəmini daxil edin.
5. Vurun: **=**.

Bu xüsusiyyət şəxsi istifadə üçün nəzərdə tutulub. Dəqiqlik məhdud ola bilər.

İş telefonundan istifadə

Telefonunuzda olan şirkət hesabı işinizi görməyə kömək edir.

Əgər sizin iş telefonunuz varsa, şirkətiniz telefonunuzda olan məlumatları daha təhlükəsiz saxlayan, şirkətin daxili şəbəkəsindəki sənədlərə və məlumatlara giriş təmin edən və ya işinizi görməyə imkan verən mərkəz və ya proqramların olduğu şirkət hesabı yarada bilər.

Şirkətinizə aid proqramlar varsa, şirkətin hesabını telefonunuza əlavə etdikdən sonra onları yükləyə bilərsiniz. Hesabınızı quraşdırdıqdan sonra artıq proqramdan istifadə mümkün deyilsə, şirkətiniz onu necə əldə etməyə dair məlumat verə bilər.

Şirkətinizin Mərkəzi ona dair bütün məlumatları, məsələn, xəbərləri, xərcləri, proqramları vahid yerdən əldə etməyə və ya şirkətin mağazasına daxil olmağa imkan verir. Mərkəzi quraşdırmaq şirkətin proqramını quraşdırmaq kimidir – şirkətin hesabını əlavə etdikdən sonra onu əlavə edə bilərsiniz. Şirkətiniz daha sonra Mərkəz yaradırsa, onu quraşdırmaq üçün başqa bir üsul təklif olunacaq.

Şirkət hesablarının əksəriyyəti qaydalara tabedir. Şirkətin siyasəti məxfi və ya həssas məlumatları qorumaq üçün şirkətin telefonunuza mühafizə vasitələri əlavə etməsinə imkan verir.

Şirkət hesabınızı qurmaq üçün  **Parametrlər** > **Şirkətin proqramları** vurun.

Biznes istifadəçilər üçün məsləhətlər

Telefonunuzdan işdə səmərəli istifadə edin.

Şirkətlər üçün Nokia-nın təklifində daha çox məlumat öyrənmək üçün, <https://expertcentre.nokia.com>-da Nokia Expert Centre keçin.

Sizin telefonunuzda və kompüterinizdə poçt və təqvimə işləyin

Fərqli iş və şəxsi poçt ünvanlarınızdan istifadə edə bilərsiniz. Siz telefonunuza bir neçə poçt qutusunu əlavə edə bilərsiniz və telefonunuzda, həm də kompüterinizdə istər Outlook, Office 365 və ya başqa poçt hesabı olsa da istifadə edə bilərsiniz. Sinxronlaşdırmada sizin poçtunuz və təqvim qalır və siz təqvim dəvətlərindən görüşlərə bilavasitə qoşula bilərsiniz. Siz birləşdirilmiş poçtdan və təqvimdən istifadə edə bilərsiniz, məsələn siz yaxınlaşan görüşə malik olanda müştəri siyahısına baxa bilərsiniz və sizin müştəri ilə malik olduğunuz istənilən poçta və ya mətn məlumatı müzakirələrinə giriş əldə edə bilərsiniz.

Poçt qutularının yaradılmasına dair ətraflı məlumat üçün bu istifadəçi təlimatında Poçt qurusunu əlavə et bölməsinə baxın.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Telefondan məlumatı məxfi saxlayın

Sizin telefonunuz onda saxladığınız zəif məlumatına başqa heç kəs girə bilmədiyinə əmin olmaq üçün çoxlu təhlükəsizlik seçimləri mövcuddur. Məsələn, siz telefonunuzu avtomatik bağlanmağa məcbur edə bilərsiniz və siz hətta telefonunuzu itiriləndə (bütün regionlarda mümkün deyil) onun yerini təyin edə bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında Təhlükəsizlik bölməsinə baxın yaxud www.nokia.com/gb-en/products/nokia-for-business/nokia-lumia/security/windows-phone-security keçin.

Office proqramları ilə məhsuldar olun

Telefonunuz Microsoft Office proqramlarının mobil versiyasına malikdir.

Siz aşağıdakıları edə bilərsiniz:

- Qeydlər və sənədlərinizi gözdən keçirin, son dəyişiklikləri edin yaxud yeni sənədləri yaradın
- PowerPoint təqdimatlarına baxın və redaktə edin
- Microsoft Excel iş vərəqlərini yaradın, gözdən keçirin və redaktə edin
- Office fayllarınızı SkyDrive-da saxlayın və yenidən kompüterlə işləyəndə dayandığınız yerdən davam edin
- Office 365 xidmətinə giriş

Microsoft SharePoint Workspace Mobile ilə siz SharePoint 2010 və ya SharePoint Online saytlarında olan Microsoft Office sənədlərinizi açın, redaktə edə və saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında Office bölməsinə baxın.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Vebə qoşulun

Siz optimal əlaqədən istifadə edən internetə baxa bilərsiniz, istər bu Wi-Fi əlaqəsi olsun və ya mümkün sürətli mobil məlumat əlaqəsi olsun. Lazəm olanda, siz hətta telefonunuzun mobil məlumat bağlantısından ləptopunuz ilə paylaşa bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında İnternet və Telefona idarəetmə və qoşulma imkanı bölməsinə baxın.

Telefonunuzda Lync ilə səmərəli əməkdaşlıq edin

Microsoft Lync yeni nəsil kommunikasiya xidmətidir, hansı ki camaatı virtual surətdə istənilən yerdən yeni usulla istənilən vaxt əlaqələndirir.

Lync ilə siz aşağıdakıları edə bilərsiniz:

- Əlaqələrinizin mövcudluğunu izləyin
- Anı mesajlara göndərin
- Telefon zənglərini yetirin
- Audio, video yaxud veb konfransları başlayın və ya onlara qoşulun


Lync Microsoft Office ilə daha yaxın inteqrasiya üçün yaradılıb. Telefonunuza Microsoft Lync 2010 mobil versiyasını buradan yükləyə bilərsiniz Mağaza.

Daha ətraflı məlumat üçün lync.microsoft.com/en-us/resources/pages/resources.aspx?title=downloads-da Microsoft Lync dəstək səhifələrində istifadəçi sənədlərini oxuyun.

Eləcə də bu istifadəçi təlimatında Office bölməsinə baxın.


Telefonu idarəetmə və qoşulma imkanı

Telefonunuz və onun məzmunundan müğayat olun. Aksesuarlara və şəbəklərə necə qoşulmağı, faylları göndərməyi, ehtiyat nüsxə yaratmağı, telefonu kilidləməyi və proqram təminatını yeni saxlamağı öyrənin.



Telefonu yeni saxlamaq

Yeniliklərlə ayaqlaşın – telefonun proqram təminatını və tətbiqi proqramları yeni və təkmil xüsusiyyətlərlə yeniləyin. Proqram təminatını yeniləmək telefonun məhsuldarlığını təkmilləşdirə bilər.





Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Yeniləmədən sonra yeni istifadəçi təlimatlarını əldə etmək üçün www.nokia.com/support ünvanına daxil olun.

Telefonun proqram təminatını yeniləmək

Kompüter tələb olunmur – telefonunuzu simsiz olaraq yeni xüsusiyyətlərlə yeniləyin və funksionallığını yaxşılaşdırın.

Yeniləməyə başlamazdan əvvəl telefonunuzda kifayət qədər enerji olduğunu yoxlayın.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun ekranında göstərilən təlimatlara əməl edin.

★ **İşarə:** Proqram yeniləmələri üçün Mağazaya baxın.

Yeniləmənin avtomatik yüklənməsini söndürmək

Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə bilərsiniz. Başlanğıc ekranında sola sürüşdürün və silin: **Parametrlər > Telefon yenilənməsi > Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik yüklə.**

Wi-Fi

Wi-Fi bağlantısından istifadə edərək daha çox axtarış edin.



Wi-Fi qoşulmaları

Telefonunuz davamlı olaraq mövcud qoşulmaları yoxlayır və buna dair məlumat verir. Bildiriş qısa müddətdə ekranın yuxarisında görünür. Wi-Fi qoşulmalarınızı idarə etmək üçün bildirişi seçin.

Başlama ekranında sola sürüşdürün və **Parametrlər > Wi-Fi** vurun.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırır. Telefon parametrlərindən Wi-Fi-i söndürə bilərsiniz.

Wi-Fi-a qoşulmaq

Wi-Fi şəbəkəsinə qoşulmaq İnternetə daxil olmağın əlverişli üsuludur. Küçədə olduğunuz zaman ictimai yerlərdə, məsələn, kitabxana və ya İnternet kafedə Wi-Fi şəbəkələrinə qoşula bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və vurun **Parametrlər**.

1. Vurun **Wi-Fi**.

2. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.

3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.


★ **İşarə:** Qoşulmanız telefonun ekranı söndüyü zaman bağlanır. Bu parametri dəyişmək üçün başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər** vurun.

Bağlantını kəsmək

Wi-Fi vurun və **Wi-Fi şəbəkəsi Qeyri-aktiv**  kimi dəyişin.

Bluetooth

Siz simsiz şəkildə digər uyğun cihazlara, məsələn, telefonlara, kompüterlərə, qulaqlıqlara və avtomobil cihazlarına qoşula bilərsiniz. Həmçinin şəkillərinizi müvafiq telefonlara və ya kompüterinizə göndərə bilərsiniz.



10 m

.....

Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə yaratdığından onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları arasında məsafə 10 metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar bağlantıya mane ola bilər.

Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.

Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı zərərli məzmunundan qorumağa kömək edir.

Simsiz qulaqlığı qoşmaq

Simsiz qulaqlıq ilə (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danışa bilərsiniz – əlinizdəki işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Bluetooth** vurun.
2. **Status** seçimini **Aktiv**  kimi dəyişin.
3. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.

Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

4. Telefonunuzu və qulaqlığı qoşmaq üçün siyahıda qulaqlığa vurun.
5. Parolu daxil etmənz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

Bluetooth ilə dostunuzun telefonuna qoşulmaq

Dostlarınızın telefonuna naqilsiz qoşulmaq, şəkillər, musiqi və s. paylaşmaq üçün Bluetooth-dan istifadə edin.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər > Bluetooth**.
 2. Hər iki telefonda Bluetooth-un yanılı olduğunu yoxlayın.
 3. Telefonların bir-birini aşkarladığını yoxlayın.
 4. Siz əhatə dairəsində olan Bluetooth telefonlarını görə bilərsiniz. Qoşulmaq istədiyiniz telefona vurun.
 5. Digər telefon parol tələb edirsə, onu yazın və ya parolu qəbul edin.
- Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Bluetooth-dan istifadə edərək məzmun göndərmək

Məzmun və ya çəkdiyiniz şəkilləri dostunuzla paylaşmaq istəyirsiniz? Şəkillərinizi və ya digər məzmunu uyğun cihazlara və ya kompüterə göndərmək üçün Bluetooth-dan istifadə edə bilərsiniz.

Siz eyni vaxtda bir neçə Bluetooth bağlantısından istifadə edə bilərsiniz. Məsələn, Bluetooth qulaqlığından istifadə edərkən digər cihaza fayllar da göndərə bilərsiniz.

1. Bluetooth-un yanılı olduğunu yoxlayın.
2. Göndərmək istədiyiniz məzmunu vurub saxlayın və **Paylaş... > Bluetooth** vurun.
3. Qoşulmaq üçün cihaza vurun. Siz əhatə dairəsində olan Bluetooth cihazlarından istifadə edin.
4. Digər cihaz parol tələb edirsə, onu yazın. Parol hər iki cihazda daxil edilməlidir. Bəzi cihazlarda parol sabitdir. Təfərrüatlar üçün cihazın istifadəçi təlimatlarına müraciət edin.

Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Yaddaş və saxlama

Şəkilləri, proqramları və telefonunuzda olan digər məzmunu necə idarə etməyi öyrənin.

Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək

Qəzalar qaçılmazdır. Buna görə də, parametrlər və məzmununuzun Microsoft hesabınızda nüsxəsini çıxardın.

Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır. Telefonunuzu proqram siyahılarınızın, mətn mesajları və şəkillərinizin nüsxələrinin çıxarılmasına qurmaq olar.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Ehtiyat nüsxə** vurun.
2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.
3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin.

Yüklədiyiniz proqramlar ehtiyat nüsxəyə daxil edilməyə bilər, lakin proqramlar mövcud olduğu təqdirdə onları yenidən Mağazadan yükləyə bilərsiniz. Məlumat ötürülməsi tarifləri tətbiq oluna bilər. Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Musiqi və videolar kimi digər məzmununuzun nüsxəsini çıxarmaq üçün ya masaüstü kompyuter üçün Windows Phone proqramından yaxud Windows Bələdçisindən istifadə edin.

Parametrlərinizi nə vaxtsa telefonda bərpa etməyiniz lazım olarsa, Microsoft hesabınızı yeni telefonunuza əlavə edin və telefonda göstərilən təlimatlara əməl edin.

Telefonun mövcud yaddaşını yoxlamaq və artırmaq

Telefonunuzda nə qədər yaddaş olduğunu yoxlamaq istəyirsiniz? Siz həmçinin gələcəkdə faylları harada saxlamağı təyin edə bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Telefon yaddaşı** vurun.

Telefon haqqında təfərrüatları yoxlamaq üçün **Telefon** vurun. Telefon kartı haqqında təfərrüatları yoxlamaq üçün **SD kart** vurun.

Yaddaş azalıbsa, sizə artıq lazım olmayan məzmunu yoxlayın və silin:

- Mətn, multimedia və e-poçt mesajları
- Əlaqələr və təfərrüatlar
- Proqramlar
- Musiqi, şəkilləri və ya videolar

Lumia Yaddaş Yoxlaması ilə yaddaşı nəyin tutduğuna baxın

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **yaddaş yoxlaması** vurun.

Lumia Yaddaş Yoxlaması ilə yaddaşı boşaltmaq üçün müvəqqəti faylları silin

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **yaddaş yoxlaması** vurun. Daha sonra **təfərrüatlar** seçiminə keçib **sil** vurun.

Proqramı telefondan silmək

Yaddaş yerini artırmaq üçün artıq istifadə etmədiyiniz proqramları telefondan silə bilərsiniz.

1. Başlanğıc ekranında sola, proqramlar menyusuna sürüşdürün.

2. Proqrama vurub saxlayın və sonra **Ləğv et** seçiminə vurun. Bəzi proqramları silmək mümkün olmaya bilər.

Proqramı silsəniz, o, Mağazada olduğu müddətdə yenidən satın almadan təkrar quraşdırıla bilər.

Quraşdırılmış proqram silinmiş proqramdan asılıdırsa, quraşdırılmış proqram daha işləməyə bilər. Təfərrüatlar üçün quraşdırılmış proqramın sənədlərinə baxın.

Telefon və kompüter arasında məzmun köçürmək

Yaratdığınız şəkilləri, videoları və digər məzmunu sizin telefonla kompüter arasında köçürün.

★ **İşarə:**Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

Çəkdiyiniz şəkilləri Mac kompüterinizə köçürmək istəyirsinizsə, Mac üçün Nokia Şəkil Köçürməsi proqramından istifadə etməyiniz tövsiyə olunur. Proqramı www.nokia.com ünvanından yükləyə bilərsiniz.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.

2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

★ **İşarə:**Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi, fotoşəkillər, ringtonlar və videolar üçün ayrı qovluqlar var.

3. Elementləri telefondan kompüterə və ya kompüterdən telefona çəkərək köçürün.

★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Hansı kompüter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Mac üçün Nokia Şəkil Köçürmə Proqramı (yalnız şəkillər və videolar)	Windows Explorer
Windows 8	x	x			x
Windows 8 RT	x				x
Windows 7		x			x
Windows Vista/XP					x
Mac			x	x	

Təhlükəsizlik

Telefonunuzu necə qorumağı və məlumatlarınızın təhlükəsizliyini təmin etməyi öyrənin.



Telefonun avtomatik kilidlənməsini qurmaq

Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.

1. Başlanğıc ekranında sola sürüşdürün və vurun: **Parametrlər > Kilid ekranı**.
2. **Parol** seçimini **Aktiv** təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. **Sonra parol tələb et** vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.

Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu bərpa edə bilməsiniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.

Telefonun kilidini açmaq

İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.

Telefon kilidli olduqda ondan istifadə

Telefon kilidli olduqda təhlükəsizlik kodunu daxil etmədən onun müəyyən xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

Telefonu oyaatmaq üçün işəsalma düyməsini basın.

Kameranı açmaq

Kamera düyməsini basıb saxlayın.

Daxil olan zəng bildirişini dəyişmək

Səs səviyyəsini düymələrini basıb və ya vurun .

Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək

Ekranın yuxarisında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.

PİN kodunuzu dəyişdirmək

SİM kartınız susmaya görə PİN kodu ilə təqdim olunubsa, onu daha təhlükəsiz bir kodla dəyişə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər**.
2. **Proqramlar** seçiminə sürüşdürüb **Telefon** vurun.
3. Vurun: **SİM PİN kodunu dəyişdir**.

PIN kodu 4-8 rəqəmdən ibarət olmalıdır.

İtmiş telefonu tapmaq

Telefonunuzu hara isə qoymusunuz və ya onun oğurlandığını düşünürsünüz? Telefonunuzu tapmaq üçün Telefonumu tap xüsusiyyətindən istifadə edin və kənardan onda olan bütün məlumatları silin və ya bloklayın.

Telefonunuzda Microsoft hesabı olmalıdır.

1. Kompüterinizdə **www.windowsphone.com** ünvanına daxil olun.
2. Telefonunuzda olan Microsoft hesabı ilə daxil olun.
3. **Telefonumu tap** seçin.


Bunu edə bilərsiniz:

- Telefonunuzu xəritədə tapmaq
- Hətta səssiz rejim yanılı olsa belə, telefonun zəng melodiyası çalmasını təmin etmək
- Telefonu kilidləmək və geri qaytarmaları üçün ekranda mesaj görünməsini təmin etmək
- Telefonda olan məlumatları kənardan silmək

Mümkün seçimlər fərqlənə bilər.

Pul kisəsi

Kredit və debit kartlarınızı, kuponları və endirimləri bir yerdə toplamaq üçün Pul kisəsi-dan istifadə edin.



Pul kisəsi sizin telefonda virtual pul kisənizdir. Bunu edə bilərsiniz:

- Kredit və debit kartlarınızı telefonunuzda saxlayın. Pul kisəsinə kart əlavə etmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Artıq Microsoft hesabınızda kredit kartınız varsa, o avtomatik olaraq Pul kisəsinə əlavə edilir.
- Mağaza ödənişləri edin, məsələn, Mağazadan proqram satın alarkən
- Pul kisəsində saxlanmış kartlarınızla proqramdaxili satınalmalar edin
- Kartınıza uyğun Pul kisəsi proqramının olduğunu yoxlamaq üçün debit kartı hesabınızı yoxlayın
- Endirim kuponlarınızı və üzlük kartlarınızı Pul kisəsi-da saxlayın

Pul kisəsinin təhlükəsizliyini təmin etmək üçün PIN kodunu təyin edin.

Pul kisəsi üçün PIN kodunu təyin etmək

Virtual pul kisənizi məxfi saxlayın.

1. Başlama ekranında sola sürüşdürün və **Pul kisəsi** vurun.
2. **•••** > **Parametrlər+PIN** vurun, **Pul kisəsinin PIN-i** seçimini **Aktiv** təyin edin və Pul kisəsi üçün PIN kodunuzu daxil edin.
3. Vurun: **Hazırdır**.

Hər dəfə Pul kisəsi-nə daxil olduqda telefonunuz təyin etdiyiniz PIN kodunu tələb edir.

★ **İşarə:**Mağaza satınalmalarınızı qorumaq üçün **Proqram, proqramdaxili və musiqi satınalmalarını qorumaq üçün Pul kisəsi PIN-indən də istifadə edin** qeyd xanasına vurun.

Pul kisəsinə kart əlavə etmək

Debit və kredit kartlarınızı, üzlük kartlarınızı və endirim kartlarınızı rəqəmsal olaraq Pul kisəsi-də saxlayın.

Pul kisəsi-nə kart əlavə edərək Mağazadan satınalma etmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız.

1. Başlama ekranında sola sürüşdürün və **Pul kisəsi** vurun.

2. Kredit və debit kartı əlavə etmək üçün **⊕ > Kredit və ya debet** vurun və ekranda görünən təlimatlara əməl edin.

Telefonunuz xidmət təminatçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa başlayır.

Pul kisəsinə üzvlük və ya endirim kartı əlavə etmək

Vurun: **⊕ > Digər**.

Telefonunuz xidmət təminatçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa başlayır.

! **Qeyd:** Ödəmə və biletlər proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Nokia hər hansı belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq və ya hər hansı köçürmələr və ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazınızı təmir etdikdən sonra əlavə etdiyiniz kartları, ödəniş və ya biletlər proqramını yenidən quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.

Giriş kodları


Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?

PIN kodu (4-8 rəqəm)	Bu, SIM kartınızı icazəsiz istifadədən qorumaq və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb olunur. Siz telefonu yandırdıqda PIN kodun tələb olunmasını təyin edə bilərsiniz. Kodunuzu unutmusunuzsa və ya o, kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın. Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz, PUK kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK	Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb olunur. SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol) (minimum 4 rəqəm)	Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa kömək edir. Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun tələb olunmasını təyin edə bilərsiniz. Kodu gizli yerdə və telefondan ayrı saxlayın. Kodu unutsanız və telefonunuz kilidlənsə, telefonunuzu texniki xidmətə aparmaq tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.

	Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
IMEI	Şəbəkədə olan etibarlı telefonları təyin etmək üçün istifadə edilir. Siz bu nömrəni Nokia Care xidmətlərinə təqdim etməli ola bilərsiniz. IMEI nömrənizə baxmaq üçün *#06# yığın.

Nasazlıqların aradan qaldırılması və dəstək

Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə işlədiyindən əmin deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.



Telefonunuzdan optimal şəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərişlərin verildiyi istifadəçi təlimatları mövcuddur. Başlama ekranında sola sürüşdürüb **i** **Nokia Care** vurun.

Həmçinin www.nokia.com/support ünvanına daxil olaraq aşağıdakılara baxa bilərsiniz:

- Nasazlığın aradan qaldırılması haqqında məlumat
- Müzakirələr
- Proqram təminatı və yükləmələr üzrə xəbərlər
- Proqram təminatı yeniləməsinə dair məlumat
- Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların uyğunluğu

Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya bilər.

Dəstək videoları üçün www.youtube.com/NokiaSupportVideos üzərinə keçin.

Telefonunuz donursa

Aşağıdakıları cəhd edin:

- Telefonun proqram təminatını yeniləyin.
- Telefonu ilkin vəziyyətinə bərpa edin. Bu, zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız və yüklədiyiniz proqramlar daxil olmaqla bütün şəxsi məlumatları silir. Başlanğıc ekranında sola sürüşdürün və vurun: **Parametrlər > Sistem haqqında > Telefonunuzu sıfırlayın.**

Əgər məsələ yenə də həll olunmursa, təmir üçün sizin şəbəkə xidməti təminatçınızla yaxud Nokia ilə əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı məlumatların nüsxəsini çıxarın, çünki telefonunuzdakı bütün şəxsi məlumatlar silinə bilər.

★ **İşarə:** Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə, ***#06#** nömrəsinə zəng edin.

Məhsul və təhlükəsizlik məlumatı

Şəbəkə xidmətləri və qiymətlər

Siz cihazınızı yalnız WCDMA 900, 2100 və GSM/EDGE 850, 900, 1800, 1900 MHz şəbəkələrində istifadə edə bilərsiniz. Xidmət təminatçısına əbunə olmalısınız.

Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz həmçinin bəzi xüsusiyyətlərə əbunə olmalısınız.

Təcili yardım zənginin edilməsi

1. Telefonun işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq signal intensivliyini yoxlayın.

Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

- SIM kartı cihaza daxil edin.
- Telefonunuzda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
- **Uçuş rejimi** yanlı olmadığını yoxlayın.
- Telefon ekranı və düymələri kilidlənsə, onların kilidini açın.

3. Basın .

4.  seçin.

5.  seçin.

6. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.

7. **Zəng et** seçin.

8. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.

Telefonu ilk dəfə yandırdığınızda, sizdən Microsoft hesabınızı yaratmanızı və telefonu qurmanızı xahiş ediləcək. Hesab və telefon quraşdırılması zamanı təcili yardım zəngi etmək üçün basın: **Fövqəladə zəng**.

 **Mühüm:** Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.

Cihazınızı qoruyun

Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazı islanıbsa, batareyanı çıxarmaq və cihazın qurumasını gözləmək lazımdır.
- Cihazı tozlu və ya çirklı yerlərdə istifadə etməyin və ya saxlamayın.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bu onu zədələyə bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı yerə salmayın, təqildatmayın və ya silkələməyin. Kəskin davranış onun sinmasına səbəb ola bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Həddən artıq qızmanın qarşısını almaq üçün cihaz avtomatik olaraq ləngiyə, proqramları bağlaya, enerji doldurulmasını dayandırma və lazım olarsa, öz-özünə sönmə bilər. Cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.

Təkrar emal



İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycle ünvanından əldə edin.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzu, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə edilməsi üzrə quruma əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə, dəyişdirməyə və ya göndərməyə mane ola bilər.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Bu cihazla WMDRM 10 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Bəla RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Cihazınızda PlayReady və ya WMDRM ilə qorunan məzmun varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və məzmun silinəcək. Siz həmçinin cihazınızda fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırma bilər. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

Batareya və adapter məlumatı

Cihazınızı yalnız orijinal BL-5J təkrar doldurulma batareya ilə istifadə edin.

Cihazınızı AC-20 və ya AC-16 adapteri ilə doldurun. Adapterin ştəpsel növləri dəyişə bilər.

IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər də bu cihazla uyğun gələ bilər.

Nokia bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.

Batareya və adapter təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və elektrik şəbəkəsindən ayırın. Adapteri və ya aksesuarı ayırmaq üçün şnurdan deyil, ştəpseldən tutub çəkin.

Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.

Batareyanı həmişə 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın gücünü və istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal aşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda baş verə bilər. Bu batareyaya və ya digər aşyaya zərər vura bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, vurməyin, ayməyin, deşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa, mayenin dərəcəsi və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kanar aşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Həx vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum 15,3 sm (6 düym) məsafə saxlanmasını məsləhət görür. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymamalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə

Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün risk yaradan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Nikel

Bu cihazın səthi nikelsizdir.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorgularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.

- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.

Nəqliyyat vasitələri

Radio siqnallar avtomobillərdə yanlış quraşdırılmış və ya yaxşı mühafizə edilməmiş elektron sistemlərə təsir edə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma ola və sizin zamanınızı etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə təzəlaşan və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Cihazınızı və ya aksesuarları hava yığırının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühitlər

Potensial partlayıcı mühitlərdə, məsələn, yanacaq doldurma məntəqəsinin yaxınlığında cihazınızı söndürün. Qılgıncılar xəsarət və ya ölümə nəticələnən partlamaya yuxarıda yəqin səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayıcı əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayıcı mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir. Buraya mühərrik söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda gəyirtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma üzrə beynəlxalq təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul edicisi və ötürücüsüdür. Cihaz ICNIRP müstəqil elmi təşkilatına aid beynəlxalq təlimatların tövsiyə etdiyi radio dalğalarına məruz qalmağa dair limitləri (radio tezliklər üzrə elektromagnit sahələri) keçmir. Bu təlimatlar yaş həddi və sağlamıq vəziyyəti nəzərə alınmadan hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Məruzqalma təlimatları Xüsusi Absorbsiya Qiymətinə (SAR) əsaslanır və bu, cihazdan istifadə zamanı baş və ya bədənə məruz qaldığı radio tezlik (RF) enerjisinin miqdarıdır. Mobil cihazlar üçün ICNIRP SAR həddi 10 qram toxuma üzərində 2,0 Vt/kiloqramdır.

SAR testləri cihaz standart əməliyyat vəziyyətində olarkən, bütün tezlik diapazonlarında təsdiq edilmiş ən yüksək güc səviyyəsində məlumatı ötürərkən keçirilir. Bu cihaz üçün qeydə alınmış maksimum SAR qiyməti belədir:

	Maksimum SAR qiyməti	Maksimum SAR qiyməti qeydə alınarkən istifadə edilmiş tezlik zolaqları
Başa yaxın tutarkən	1,09 Vt/kq 10 qr-dan çox	3-slot GPRS 900 və WLAN 2450
Bədənən 1,5 santimetr (5/8 düym) məsafədə istifadə edilərkən	0,97 Vt/kq 10 qr-dan çox	3-slot GPRS 900 və WLAN 2450

Cihaz modeli başa yaxın istifadə edildikdə və ya bədənən ən azı 1,5 santimetr (5/8 düym) qədər məsafədə saxlandıqda RF təsir təlimatlarına cavab verir. Üstünüzə gəzdirmək üçün kamar qısqacı və ya başqa formada cihaz saxlayıcısından istifadə edərsinizsə, onların tərkibində metal olmamalı və bədəninizdən ən azı yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumatların və ya mesajların göndərilməsi üçün keyfiyyətli şəbəkə bağlantısı tələb olunur. Belə bağlantı yaranana qədər göndərilmə ləngiyə bilər. Göndərmə tamamlanana qədər məsafəyə dair təlimatlara riayət edin.

Ümumi istifadə zamanı SAR qiymətləri əsasən yuxarıda göstərilən qiymətlərdən aşağı olur. Çünki sistemin səmərəliliyi və şəbəkədə müdaxiləni azaltmaq məqsədilə zəng üçün tam enerji tələb olunmadıqda mobil cihazınızın əməliyyat enerjisi avtomatik olaraq azaldılır. Enerji çıxışı nə qədər az olarsa, SAR qiyməti də o qədər az olar.

Cihaz modelləri müxtəlif versiyalarda ola və birdən çox qiymətə malik ola bilərlər. Hətta vaxt keçdikcə komponent və dizayn dəyişiklikləri bağ verə və bəzi dəyişikliklər SAR qiymətlərinə təsir edə bilər. Bu və digər Nokia cihazı modelləri üçün mövcud ən son məlumatları www.nokia.com ünvanından əldə etmək olar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirmişdir ki, cari elmi məlumatlar mobil cihazlardan istifadə zamanı hər hansı xüsusi ehtiyat tədbirlərinə ehtiyac olduğunu göstərmir. Təsirə maruz qalmanı azaltmaq istəyirsinizsə, cihazdan istifadəni azaltmaq və ya cihazı bağdan və ya bədənə uzaq tutmaq üçün dinamik qurğusundan istifadə etmək tövsiyə olunur. Əlavə məlumat, izahatlar və RF təsirinə dair müzakirələr üçün www.who.int/peh-emf/en ünvanında ÜST-nin veb-saytına daxil olun.

Nokia dəstək mesajları

Telefon və xidmətlərdən maksimal şəkildə faydalanmaq üçün Nokia-dan mesajlar ala bilərsiniz. Mesajlara məsləhətlər, ipuçları və dəstək daxil ola bilər. Yuxarıda təsvir olunan xidməti təmin etmək üçün mobil nömrəniz, telefonunuzun seriya nömrəsi və mobil abunəliyiniz bəzi identifikatorları telefondan ilk dəfə istifadə etdikdə Nokia-ya göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər www.nokia.com.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0168

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-914 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity ünvanından əldə etmək olar.

Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına təbə olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir bərabər və ya dələyi zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığı dair dələyi zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadəni xırtmaq hüququna malikdir.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dələyi yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənədə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətini çıxarılması, köçürülməsi və ya paylaşdırılması qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənədə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunan üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.

Xarizlər, oyunlar, musiqi və videolar yüklənməsi və videolar və şəkillər göndərilməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Xidmət təminatçınız məlumatın ötürülməsi ilə bağlı tarifi tətbiq edə bilər. Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı yerli NOKIA dilerinizə müraciət edəsiniz.

FCC BİLDİRİŞİ

Bu cihaz FƏN qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki şərtə cavab verir: (1) Bu cihaz ziyanlı əngəllə səbəb olmur və (2) bu cihaz arzuolunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək hüququndan məhrum edə bilər.

Qeyd: Bu avadanlıq sınaqdan keçirilib və FCC Qaydalarının 15-ci bəndinə müvafiq olaraq Class B rəqəmsal cihazın tələblərinə uyğundur. Bu tələblər yerli quraşdırılma zamanı ziyanlı əngəllərin qarşı əsaslı qoruma təmin etmək üçün planlaşdırılıb. Təlimatlarla uyğun quraşdırılma və istifadə olunmasa, bu avadanlıq radio tezlik enerjisi yaradır, istifadə edir və yayır və radio əlaqələrə ziyanlı əngəl yarada bilər. Lakin, əngəlin müəyyən bir quraşdırılma zamanı yaranmayacağına təminat verilir. Əgər bu avadanlıq onu söndürüb və yandırmaqla təyin edilə bilən radio və ya televiziya qəbulu üçün ziyanlı əngəl yaradarsa, istifadəçi aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi ilə əngəli aradan qaldırmağa cəhd edə bilər:

- Qəbuledici antenنانın səmtini və ya yerini dəyişin.
- Avadanlıq və qəbuledici arasındakı məsafəni artırın.
- Avadanlığı qəbuledicinin qoşulduğu rozetkadan fərqli rozetkaya qoşun.
- Kömək üçün diler və ya təcrübəli radio/TV texnikinə müraciət edin.

TM & © 2013 Nokia. Bütün hüquqlar qorunur. Üçüncü tərəf məhsullar/adlar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.

© 2013 Microsoft Corporation. All rights reserved. Microsoft, Windows and the Windows logo are trademarks of the Microsoft group of companies.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Nokia is under license.

Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticari xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Baxın: www.mpegla.com.